



XALQ QƏZETİ

№ 293 (28969) 27 dekabr 2018-ci il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər



Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdilər.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadiqov görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, layihələndirmə zamanı komplekslərdə həyətəyən sahələrin, uşaq meydançalarının olmasına, ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir. Kompleksdə mənzillərin ümumi sayı



□ **Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.**

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edək ki, bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.

Tikinti layihəsinə uyğun olaraq

yeni yol yatağı inşa edilib. Yolun tikintisi zamanı elektrik, rabitə, qaz xətləri dəyişdirilib, transformator məntəqələri köçürülərək yenidən tikilib. Yolboyu işıqlandırma sistemi, yol nişanları, göstərici lövhələr quraşdırılıb. Bu yolun inşası nəticəsində Bakı Dairəvi avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaranıb. Beləliklə, nəqliyyat vasitələri Badamdar şosesindən istifadə etmədən birbaşa Şərifzadə küçəsinə və Bakı Dairəvi avtomobil yoluna çıxıb. Bakı Dairəvi

avtomobil yolundan isə nəqliyyat vasitələri istər Ələt-Qazax, istərsə də, Biləcəri-Sumqayıt istiqamətlərinə rahat hərəkət edə bilər. Bu isə öz növbəsində, sürücülərin və səmşinlərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvana çatmasına, Badamdar şosesi, "20 Yanvar" dairəsi və "Şamaxı yolu" deyilən ərazidə xüsusən günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına müsbət təsir edəcək. Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin sakinlərinin rahat hərəkətinin təmin edilməsi, onların şəhərin müxtəlif istiqamətlərinə çıxışı baxımından da yeni yol əhəmiyyəti ilə seçilir.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildiren lenti kəsdi. Sonra xatirə şəklində çəkildi.

1843 ədəddir. Burada 324 birotəqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Birotəqlı mənzillərin sahəsi 34, ikiotaqlı mənzillərin sahəsi 58, üçotaqlı mənzillərin sahəsi isə 71 kvadratmetrə yaxındır. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında "Elektron hökumət" portalı üzərindən "Güzeşli mənzil" sistemi vasitəsilə 324 mənzil satışı çıxarılıb. Bu mənzillərdən 278-nin alqı-satqısı artıq başa çatıb. Onu da deyək ki, mənzillərin təmiri və kompleksin tikintisində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsalıdır. İnşaat işləri zamanı burada 1500-ə yaxın işçi çalışıb.

(ardı 2-ci səhifədə)

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdən böyük məmnunluq hissi duyuram.

Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə irəliləyiş və tərəqqi əldə etmiş, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikaşına nail olmuşdur. İcazə verin, bir daha bildirim ki, Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə

səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istədim.

Zati-aliləri, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə önəmli işlərinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Salome ZURABİŞVİLİ
Gürcüstanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı, seçdiyiniz yolda uzun illər səmərəli fəaliyyət, yeni böyük uğurlar, xoşbəxtlik, ailənizə firavanlıq diləklərimi qəbul edin.

Əminəm ki, Sizin həm ölkədə, həm də xaricdə yürütdüyünüz ölçülüb-biçilmiş, düşünülmüş siyasət bundan sonra da Azərbaycanın və onun xalqının firavanlığına xidmət edəcək.

Fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirim ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasın-

da müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da dərinləşəcək.

Hörmətli cənab Prezident, Sizi və bütün ailənizi əlamətdar şəxsi bayramınız münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

İqor DODON
Moldova Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq ilhamı, gümrahlıq və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin

edilməsi və milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanılması üçün ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Sergey NARIŞKİN
Rusiya Federasiyası
Xarici Kəşfiyyat Xidmətinin direktoru

“Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Bakı şəhəri ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Sadıxov Ruslan Oqtay oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Nütvəli İskəndər oğlu
Abdullayev Fəzail Cahangir oğlu
Çernova Yelena Viktorovna
Dadaşov Etibar Mürşüd oğlu
Quliyev Elxan Abubəkir oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 26 dekabr 2018-ci il



Xalq və dövlət qarşısında müstəsna xidmətlər müəllifi

» 5



SOCAR “Bulla-dəniz” yatağında yeni dəniz özülü inşa etmişdir

» 6



Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb


» 7



Cocuq Mərcanlıda bayram ovqatı: Qəsəbədə keçirilən tədbir sakinlərə xoş anlar yaşadıb

» 8

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub



və yaşillıq işləri görüldü. Həyatda uşaqların aylanması üçün də müxtəlif attraksionlar quraşdırılıb.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlləşmə mərasimində iştirak etdilər.

Bildirildi ki, kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotəqə, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoydu.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydanları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur. Yaşayış kompleksi üzrə bütün lazımi infrastruktur yaradılacaq.

AZƏRTAC

(əvvəli 1-ci səhifədə)

Kompleksin nəqliyyat infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Ərazi paytaxtın əsas nəqliyyat şəbəkəsinə və metronun "İnşaatçılar" stansiyasına yaxındır. Bakı Nəqliyyat Agentliyi tərəfindən yaşayış kompleksinə şəhərin 4 müxtəlif istiqamətində marşrut xətlərinin açılması nəzərdə tutulub.

Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.

Kompleksin ərazisində 161 sayılı tam orta məktəbin binası da inşa edilib. Dövlətimizin başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Ceyhun Bayramov məlumat verdi ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris

avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 təcris laboratoriyası şagirdlərin istifadəsinə verəcək.

Bu təhsil ocağında yaradılan şərait son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb

binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil

sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, bağçadakı qrup, məşğələ və oyun otaqları zəruri avadanlıqla

təchiz edilib. Uşaqların gün ərzində dolğun və keyfiyyətli qidalanması üçün burada yeməxana yaradılıb. Bağçada yaradılan şərait uşaqların təlim-təربiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi yetişməsinə mühüm rol oynayır. Belə müasir körpələ evi-uşaq bağçalarının inşasına Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin məsul dövlət vəzifədə qurucu fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin edilməsinə, respublikada sülhün və sabitliyin möhkəmlənməsinə, onun sakinlərinin rifahının yüksəldilməsinə şərait yaradır.

Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sadiqliyiniz

nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyinizə imkan verəcək.

Sizə möhkəm cansağlığı, Vətənə gələcək uğurlu fəaliyyətiniz üçün güc və enerji, Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Yunusbek YEVKUROV
Rusiya Federasiyasının İnqış
Respublikasının rəhbəri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm və ad gününüz münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Bu təntənəli və mötəbər gündə sülh, əmin-amanlıq, Azərbaycan Respublikası və onun əhalisinin rifahı naminə fundamental fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Siz dövlətin bütün sahələrinin inkişafı üçün yeni-yeni strateji layihələri həyata keçirməklə, vətəndaşların yaşayış səviyyəsini yüksəltməklə və ölkənin milli maraqlarını üstün tutmaqla əzmlə çalışırsınız.

Əminəm ki, Sizin biliyiniz, təcrübə və bacarığınız, müdrikliyi Azərbaycan Respublikasının daha gözəl və çiçəklənən gələcəyini təmin edəcək, əmin-amanlıq və

sabitlik qorunub saxlanılacaq.

Qaqauziya Muxtar Ərazisinə göstərdiyiniz dəstəyə görə qaqauz xalqı adından Sizə dərin və səmimi minnətdarlığımızı bildiririk. Biz Azərbaycan Respublikası ilə Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisi arasında yaranmış dostluq münasibətlərinə və açıq tərəfdaşlıq əlaqələrinə görə ürəkdən qurur duyuruq.

Sizə, eləcə də yaxınlarınıza və doğmalarınıza daim aydın səma, rifah və sevinc arzulayıram.

Möhtərəm Prezident, fərsetdən istifadə edərək Sizə ən dərin və yüksək hörmətimi ifadə edirəm.

Dərin hörmət və ehtiramla,

İrina VLAX
Moldova Respublikasının Qaqauziya
Muxtar Ərazisinin rəhbəri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyi və siyasi uzaqgörənliyi heyranlıq doğurur. Mən bilərəm ki, Sizin üçün hakimiyyət əsas məqsəd deyil, yalnız öz xalqına, doğma ölkəsinə real fayda vermək imkanidir. Bu gün Siz Azərbaycanı yeniləşmə və inkişaf yolu ilə irəlilədirirsiniz, bu diyarda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üçün əlinizdən gələni edirsiniz.

Azərbaycanın hazırkı sabit, uğurlu inkişafı daha çox Sizin adınızla bağlıdır. Bu, dahi atanız Heydər Əliyevin işlərinin davamıdır.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dostlarla ünsiyyət sevinci, əla əhval-ruhiyyə, Azərbaycan xalqının rifahı və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza firavanlıq arzulayıram.

Hörmətlə,

İlyas UMAXANOV
Rusiya Federasiyası Federal
Məclisinin Federasiya Şurası
sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident!

Doğum gününüz münasibətilə Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Liderliyi və uğurlu siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər keçən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.

Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə

qeyd edir və vurğulamaq istərdim ki, verdiyiniz mühüm töhfələr nəticəsində türkdillli dövlətlər arasında çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.

Zati-aliləri, bu xoş fərsetdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Bağdad AMREYEV
Türkdillli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Lyublyana şəhər rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm. Həyatınız sevincli və xoşbəxt günlərlə dolu olsun.

Sizə və doğmalarınıza unudulmaz anlar, xoşbəxtlik, möhkəm cansağlığı diləyirəm.

Ən xoş arzularla,

Zoran YANKOVIČ
Sloveniyanın Lyublyana şəhərinin meri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin sayınızda Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, beynəlxalq arenada Vətənimizin mövqeləri möhkəmlənir, Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir sıra mühüm investisiya layihələri həyata keçirilir. Dövlət qurumlarında da mühüm dəyişikliklər baş verir, korrupsiyaya qarşı hər sahədə mübarizə gedir, dövlət idarəçiliyi sistemi təkmilləşdirilir.

Hələ görülməli işlər çoxdur, lakin biz əminlik ki, Sizin bütün ideyalarınızı həyata keçirməyə gücünüz çatacaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu əlamətdar gündə Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun bütün üzvləri adından ən xoş arzularımı bildirirəm. Sizə möhkəm cansağlığı, etibarlı və sədaqətli hamməsləklər və böyük səadət diləyirəm.

Ən xoş arzularla,

Murad MƏMMƏDOV
Rusiya Xarici İşlər Nazirliyinin
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun Azərbaycan Klubunun sədri

Paytaxtın Yeni Yasamal yaşayış massivindəki istirahət parkında yenidənqurmada sonra yaradılan şəraitlə tanışlıq



gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin davamıdır. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü işlərdəndir. Yenidən qurulan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni park və xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.

AZƏRTAC



❑ **Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmada sonra yaradılan şəraitlə tanış olublar.**

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə

yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadrat-metr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzintiyə meydançaları salınıb,

oturmaqçılar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə son dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni park, xiyaban və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə

Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (in-

vestisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırır



❑ **Dekabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.**

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədaliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançıların qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, il ərzində federasiyalarla birlikdə

ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Həsəbat ilində Azərbaycan idmançıları dünya, Avropa çempionat və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Arqentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyyətmlərin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirliyin dəstəyi ilə gənclər sahəsində 183 tədbir keçirilib. Onların 165-i yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Həmçinin 246 nəfər xarici ölkələrə ezam olunub, min nəfər isə Azərbaycan Respublikasının

da qəbul edilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət və qayğısından danışmış və idmançıların mızın cari ildəki çıxışlarını yüksək qiymətləndirib. Ç.Hüseynzadə deyib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.

Carı ildə Avropa və dünya çempionu olan güləşçi Eldəniz Əzizli, titulu güləşçimiz Mariya Stadnik, paracüdoçu Bayram Mustafayev, cüdoçu Hidayət Heydərov, güləşçi Cəbrayıl Həsənov, taekvondoçu Radik İsayev, gimnast Mixail Malkin, gözənd əlillər arasında dama üzrə dünya və Avropa çempionu Pərviz Həsənov, şahmat üzrə dünya reytingində üçüncü olan Şəhriyar Məmmədov, kikkoksçu Elxan Əliyev və karateçi Rafael Ağayev

yev “İlin ən yaxşı idmançıları” nominasiyasında qalib elan olunublar.

“İlin ən yaxşı məşqçiləri” nominasiyasında Vəqif Feyzullayev (güləş), Fərhad İsmayilov (stolüstü tennis) və Tərlan Həsənov (cüdo) təltif ediliblər.

Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyası idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə mükafata layiq görülüb.

Azərbaycan Güləş Federasiyası “İlin ən yaxşı federasiyası”, stolüstü tennis üzrə qızlardan ibarət yığmamız isə “İlin ən yaxşı komandası” seçilib.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman hakimləri, idman qurğuları, ən fəal idman veteranı, idman həkimi, Argentinada Yeniyyətmlərin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən atletlər, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri müəyyənənşib.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə “Sankt-Peterburqun və Leningrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatı Şurasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbədən təbrik edirəm.

Sizin əzmkarlıqla qəbul etdiyiniz qərarlar sayəsində Azərbaycan Respublikasının müasir simasını formalaşdıran bir sıra çox mühüm dəyişikliklər həyata keçirilib. Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, habelə xaricdə böyük nüfuz qazanmışınız. Sizi, haqlı olaraq güclü lider, müdrik siyasi xadim və istedadlı dövlət xadimi nümunəsi hesab edirəm. Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişləndirilməsinin davamı lı tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin dəstəyinizlə energetika, sənaye və infrastruktur-

tur sahələrində iri müştərk layihələr həyata keçirilib, ölkəmizin ictimai strukturları və biznes cəmiyyətləri xətti ilə intensiv dialoq aparılır.

Bu il dekabrın 6-da Sankt-Peterburqda Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram. Etimada əsaslanan maraqlı ünsiyyətimizi davam etdirməyə şad olaram, bunu özümə şərəf sayıram.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbədən möhkəm cansağlığı, sülh və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni uğurlar, zəfərlər arzu edirəm.

Hörmətlə,

Vaqif MƏMİŞOV
“Sankt-Peterburqun və Leningrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident!

Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Xaricdə ictimai, elmi və lobbiçilik fəaliyyəti göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Sizin müdrik siyasətiniz nəticəsində Vətənimiz daha böyük uğurlar əldə edəcək, birliymiz güclənəcək.

2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərimizin bütün azərbaycanlıları birliyə çağırması, tarixi Vətənimizi unutmamağımızı, zəngin və qədim mədəniyyətimizi layəqətlə təmsil etməyimizi, Azərbaycan

dilinin mükəmməl öyrənilməsi və öyrədilməsi tövsiyə etməsi soydaşlarımızı milli fikir ətrafında birləşdirən ən güclü amillərdən biri oldu. Onun Gülcüstan sarayında qurultay iştirakçılara söylədiyi “İnsan Vətəndə doğma torpağından, qürbətə isə birliyindən qüvvət alır” müdrik kəlamının dərin mənası və böyük əhəmiyyəti var.

Hörmətlə,

Fərhad TURANLI
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının adından və şəxsən öz adımdan ürəkədən təbrik edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli

və məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Elmar MƏMMƏDOV
Kiyev şəhərindən
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz münasibətilə ürəkədən təbrik edirəm. Sizə səmimi qəlbədən möhkəm cansağlığı, xoş günlər, ailə səadəti və sülhə Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm.

Hörmətli cənab Prezident, bu gün Gürcüstan və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eyni zamanda, gürcü ictimaiyyəti hədsiz dərəcədə sevindirir. Təməli dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın qüdrətlənməsi və tərəqqisi, eyni zamanda, dünyada və regionda etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır. Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin müdrik siyasətiniz sayəsində

Tbilisinin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir. Möhtərəm cənab Prezident, Odlar Yurdu Azərbaycanımızda Sizin yürütdüyünüz sülh və inkişaf siyasətini, tolerantlıq, multikulturalizm dəyərlərini, Azərbaycan həqiqətlərini gürcü ictimaiyyətinə və müasir gürcü gəncliyinə yüksək səviyyədə çatdırınc.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbədən təbrik edirəm. Ulu Tanrı Sizi, ailənizi və Odlar Yurdu Azərbaycanımızı qorusun!

Dərin hörmət və ehtiramla,

Məhəbbət İMANOV
Gürcüstanın Bolnisi şəhərindəki
“Borçalı İrəli” İctimai Birliyinin
İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın və cəmiyyətin bütün cəhətlərinin modernləşdirilməsi yolunda dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahı naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Siz dünya arenasında uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın milli mənafeəlini xüsusi bacarıqla, qətiyyətlə müdafiə edirsiniz. Bu, regional və beynəlxalq gündəlikdəki ən

mühüm məsələlərin həllində fəal rol oynayır.

Cənab Prezident, icazə verin fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni, 2019-cu il münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə yeni yüksək nailiyyətlər diləyim.

Hörmətlə,

Çingiz İSAYEV
Rusiya Federasiyasının
“Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi Voronejdəki “Xəzər Azərbaycan İcması” vilayət ictimai təşkilatı adından ürəkədən təbrik edirəm, Sizə səmimi arzularımı bildirirəm.

Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə qazandığı nailiyyətlər sayəsində regionun ən çox inkişaf etmiş ölkəsinə çevrilib, öz uğurlarına görə beynəlxalq aləmdə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin mühüm töhfənizin və yürütdüyünüz uğurlu siyasətin nəticəsi kimi, dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənir.

Diəspor təşkilatlarına göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı

bildirirəm. Sizə möhkəm cansağlığı, tükenməz enerji, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, bir daha ürəkədən təbrik edirəm. Qoy doğma Azərbaycanın yeni qələbələri naminə bütün planlarımız həyata keçsin!

Fürsətdən istifadə edib Sizi qarşıdan gələn bayramlar – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkədən təbrik edirəm.

Hörmətlə,

Eldar SADIQOV
Rusiyanın Voronej şəhərindəki “Xəzər Azərbaycan İcması” vilayət ictimai təşkilatının idarə heyətinin sədri

“Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:
1.1.1. “aşağıdakı tərkibdə” sözləri çıxarılсын;
1.1.2. “(bundan sonra – Şura) yaradılсын.” sözləri “yaradılсын.” sözü ilə əvəz edilsin;
1.1.3. birinci və ikinci bəndlər ləğv edilsin;
1.2. aşağıdakı məzmununda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilsin:
Şuranın sədri
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.”.

2. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Kətibliyi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin elverişliliyinin artırılması istiqamətində işləri davam etdirmək, beynəlxalq reytinglərdə Azərbaycan Respublikasının mövqeyini daha da yaxşılaşdırmaq, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan proseduru və müddəti optimallaşdırmaq, sahibkarlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında həyata keçirilməsini təmin etmək məqsədilə **qərara alıram**:

1. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəyə “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin nümayəndəsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi,” sözləri əlavə edilsin;
1.2. 3.1-ci bəndə “müraciətlər” sözündən sonra “kiçik və orta biznes evləri və” sözləri əlavə edilsin;
1.3. 3.2-ci bəndə “mərkəzlərinin” sözündən sonra “və kiçik və orta biznes evlərinin” sözləri əlavə edilsin;
1.4. 3.3-cü bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılсын və həmin bəndə “ərazi vahidləri üzrə” sözlərindən sonra “kiçik və orta biznes evlərində və” sözləri əlavə edilsin;
1.5. 6.2-ci bəndə “hər bir” sözlərindən sonra “kiçik və orta biznes evində və” sözləri əlavə edilsin;
1.6. 10-cu hissədə “İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,” sözləri əlavə edilsin;
1.7. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlər, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” üzrə:
1.7.1. 1.2.1-ci yarımbəndə “yaradılсын,” sözündən sonra “kiçik və orta biznes evlərində (bundan sonra – KOB evləri) və” sözləri əlavə edilsin;
1.7.2. 1.2.10-cu yarımbənddə “3.1-1-ci” sözləri “3.1-ci” sözləri ilə əvəz edilsin;
1.7.3. 1.4-cü bənddə “üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd)” sözləri “iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi)” sözləri ilə əvəz edilsin;
1.7.4. 1.4.1-ci yarımbəndə “sifarişçinin” sözündən sonra “KOB evlərinə və ya” sözləri əlavə edilsin və həmin yarımbənddən “və sifarişçiyə təqdim edilməsi (göndərilməsi)”

sözləri çıxarılсын;

1.7.5. 1.4.2-ci yarımbəndə “fiziki qoşulma” sözlərindən sonra “, tikinti obyektinə elektrik enerjisinin verilməsi, texniki şərtlər və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması” sözləri əlavə edilsin;
1.7.6. 1.4.3-cü yarımbənd ləğv edilsin;
1.7.7. 1.10-cu, 2.1-ci, 2.6-cı, 2.9-cu və 2.18-ci bəndlərdə ismin müvafiq hallarında “mərkəzlər” sözündən əvvəl ismin müvafiq hallarında “KOB evləri və ya” sözləri əlavə edilsin;
1.7.8. 1.12-ci bənddə “8 (səkkiz)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin;

1.7.9. 2.14-cü bənd ləğv edilsin;
1.7.10. 2.19-cu bəndə “ETM-in” abreviaturasından sonra “KOB evlərindəki və” sözləri əlavə edilsin;
1.7.11. 3.3-cü bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:
“Nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 1.4.2-ci yarımbənddə göstərilən sənədlər sifarişçiyə təqdim olunur.”;

1.7.12. aşağıdakı məzmununda 3.8-ci və 3.9-cu bəndlər əlavə edilsin:
“3.8. Qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsinə bağlamaqdan imtina edə bilməz.
3.9. ETM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.”.

1.7.13. 4-cü hissə ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229, № 7 (I kitab), maddə 1462, № 9, maddə 1827; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 401 nömrəli Fərmanı) 1-ci, 2-ci və 8-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını

üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №11, maddə 2030, №12 (I kitab) maddə 2330; 2018, №5 maddə 901, № 10 maddə 1991) 6-cı hissəsinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1

may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №5, maddə 897) 3.2-ci bəndinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin və həmin bənddə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafələrinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:
1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcmünün, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır:

1.1.1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyektı üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, bu Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;

1.1.2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;

1.1.3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcmünün dəyişdirilməsi haqlarının məbləğini buraxılış Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;

1.1.4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən gec 20 gün ərzində həyata keçirilir;

1.1.5. təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı vədirlməti göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq infor-

masiya sistemlərində yerləşdirilməsini və mütemadi olaraq yenilənməsi təmin edir;

1.2. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini (layihələrdə bu Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın və suyun buraxılış həcmünün yuxarı hədlərini göstərilməklə) üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmanın 1.1.5-ci bəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaları üç ay müddətində təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin icrasını təmin etsinlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840) 1-ci, 2-ci hissələri və 3.2-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının

Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2018-ci il

❑ *Ötən zaman kəsiyi göstərdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursuna daim sadiqlik nümayiş etdirdi, Azərbaycanın ümumi inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarını zamanın çağırışlarına müvafiq daha da zənginləşdirdi. Yola saldıığımız son 15 ildə dövlətimizin başçısının müasir siyasi reallıqların dəqiq mənzərəsini gördüyünün, ictimai-siyasi proseslərin inkişaf dinamikası və dialektikasının mahiyyətinə hərtərəfli bələd olmasının, dərin analitik təhlil qabiliyyəti nümayiş etdirdiyinin, pragmatik baxışları ilə diqqəti cəkdüyünün və istənilən vəziyyətdən ən düzgün çıxış yollarını dəqiqliklə müəyyənləşdirdiyinin şahidi olduq. O, realist, müdrik, yetkin, nikbin və dünyanın mizan tərzəsi olan ədalətli hər şeydən üstün tutan şəxsiyyət kimi də özünü bir daha təsdiqlədi. Sözlünün sahibi olan, bütün bəyanat və fikirləri fəlsəfi cəhəti, beynəlxalq hüquq normaları və standartlara, milli mənafeyə, prinsipliliyə və çevikliyə əsaslanması ilə seçilən, dünyəvi, hüquqi və demokratik dövlət qurmaq məharəti nümayiş etdirən Prezident İlham Əliyev XXI əsrin siyasi lideri etalonunu formalaşdıran dövlət xadimidir. Onun müstəqilliyə yenidən qovuşan Azərbaycan kimi ərazicə kiçik bir məmləkətin sadəcə balanslaşdırılmış deyil, məhz müstəqil siyasət apardığını qabarıq nümayiş etdirməsi, mövqeyinin üstündə qəti şəkildə dayanması, bunu açıqcasına bəyan etməsi də, əlbəttə, böyük hünər, sözlə ölçüyəgəlməz ucalıq məqamıdır. Hazırda Azərbaycan irəli sürdüyü istənilən təşəbbüsün qətiyyətlə arxasında dayanan, çoxlarının inana bilmədiyi qlobal layihələri belə reallığa çevirmək qüdrətinə yetişən tək-tək məmləkətlərdən biridir.*

Ən sınanmış müdafiə hücumudur. Prezident İlham Əliyevin müstəsna xidmətlərindən biri də əsrlər boyunca əsərdə qalan Azərbaycanın ənənəvi müdafiə taktikasını hücumla əvəzləməyi ilə bağlıdır. "Biz bütün fəaliyyətimizdə hücum taktikasını rəhbər tutmalıyıq" deyə dövlətimizin başçısının hədəfində, təbii ki, ilk növbədə erməni işğalçılarıdır. Elə yağı düşmənlə aparılan danışıqların

müqaviləsi'nin müddətinin uzadılması da böyük mətləblərdən xəbər verir. Ən başlıcası, hazırda heç bir regional layihə Azərbaycanın razılığı olmadan həyata vəsiqə ala bilməz. Bu, qürur doğuran məqamdır!

İndiki zamanda mövqə, təsir dairəsi uğrunda döyüşün yerlərdə deyil, məhz göylərdə getdiyini zərgər dəqiqliyi ilə qiymətləndirərək, kosmosda

investisiya yatırılması, dövlət borcunun ümumi daxili məhsula nisbətində məhdud səviyyədə olması da silsilə uğurların təsadüfi xarakter daşımadığına dəlilətdir. 2003-cü ildən bəri ümumi daxili məhsulunu 3,2 dəfə artıran, ən inkişaf etmiş ölkələrin sabahını proqnozlaşdırmaqda çətinlik çəkdiyi indiki məqamda yaxın 10



oğullarının yubileyləri respublikamızda və onun hüduqlarından kənarda təntənəli şəkildə qeyd olundu. Mir Cəlal Paşayevin Parisdə UNESCO-nun iqamətgahında keçirilən 100 illik yubileyində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəxsən iştirak etdi.


Klassik irsə xüsusi münasibət, dövlət dil siyasətinin maksimum diqqətdə saxlanması, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər, dünyanın görkəmli yazıçı və şairlərinin əsərlərinin ana dilimizə tərcümə olunaraq ölkəmizdə çap edilməsi, Tərcümə Mərkəzinin yaradılması, bu yaxınlarda ölkəmizin yazıçıların əsərlərinin rəqəmsal formatda dünya internet şəbəkəsində təbliğatına start verilməsi də təqdirəlayiq faktlardır. Ədəbiyyatımızın müstəqilliyimizin, azadlıq ideallarının keşiyində ayıq-sayıq dayandığını, milli şöurun qorunmasında xüsusi rolunu, millətimizin bədii təfəkkür və təxəyyülünün inkişafında həlledici paya malik olmasını, ana dilimizin inkişafına əvəzsiz töhfələr qatdığını, sarsılmaz türkçülük müstəvisində azərbaycanlılıq məfkurəsinə hərtərəfli təsirini və digər çoxsaylı məziyyətlərini əsas götürərək Prezident İlham Əliyev bu sahənin də inkişafına konseptual yanaşma nümayiş etdirir və qayğısını əsirgəmir.

Məqsədli şəkildə İslam dininə küfr yağdırıldığı, terrorun ilhamvericisi damğası yapışdırılmağa cəhd edildiyi indiki vaxtda Allahsız məmləkətlərin sabahı olmadığı məntiqini qədarincə qiymətləndirərək vicdan azadlığını uca tutmaq, Azərbaycanın İslam aləmində mövqeyini dur-

heyretəməz işgüzarlığından qaynaqlanır, dövlət başçısının bir-birini əvəzləyən və tamamlayan mükəmməl, orijinal ideyalarının aynasıdır. Təqdirəlayiq haldır ki, 2003-2018-ci illərdə ümumi gənərsiya gücü qat-qat artıq olan 30-dan çox elektrik stansiyasının istismara verilməsi nəticəsində hazırda respublikamız elektrik enerjisi ixrac edir.

Herbi, enerji, ərzaq, ekoloji təhlükəsizlik məsələlərini maksimum diqqətdə saxlayan dövlət başçısının ixrac marşrutlarının

Xalq və dövlət qarşısında müstəsna xidmətlər müəllifi



fəlsəfəsinin mahiyyətində də bu baxımdan dərin mətləb vardır. BMT Təhlükəsizlik Şurasının qeyridəimi üzvü seçilmək şərəfinə layiq görülməsinə Azərbaycanın başlıca niyyəti erməniləri ağ bayraq əvəzi ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülhə razı salmağa vadar etməkdir! Az bir vaxtda qarşıya qoyulan istənilən vəziyyənin öhdəsindən layiqincə gələ biləcək qüdrətli ordu formalaşdırmaq, Ali Baş Komandan kimi sərkərdəlik məharətini ortaya qoymaq, güclü müdafiə sənayesi yaratmaq Vətən və millət qarşısında əlahiddə xidmətdir. 2016-cı ilin Aprel döyüşləri sayəsində 2 min hektar və 2018-ci ilin may ayında eks-hücum nəticəsində Naxçıvan istiqamətində Azərbaycanın daha 11 min hektardan çox ərazisinin düşməndən azad edilməsi, işğal altında qalan xeyli torpağa və dövlət sərhədi boyunca əlverişli yüksəkliklərə, mühüm dəhlizlərə nəzarət etmək imkanının qazanılması bunun əyani təsdiqidir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində aclıq, səfəlet, vətəndaş müharibəsi girdabında boğulan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Vətəni planetin ən perspektivli, dinamik inkişaf edən, regionun həlledici ölkələrindən birinə çevirmək və milliati ümumi amallar namına bir yumruq kimi səfərbər etmək böyük qabiliyyət, işgüzarlıq, ağıl və təfəkkür tələb edir. Ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına nail olmaq da sözlə ölçüyəgəlməz xidmətdir. 40 milyard dollar sərmayə qoyuluşu tələb edən "Cənub" Qaz Dəhlizi kimi qlobal layihədə həlledici söz sahibi olmaq, çox əlverişli şərtlərlə "Əsrin

Azərbaycanın çıxırını açmaq, ölkəmizi Qərblə Şərq arasında İKT körpüsünə, tranzit və logistika qovşağına çevirmək istiqamətində silsilə tədbirləri layiqincə və ardıcılıqla həyata keçirmək də xüsusi məharət tələb edir. Ötən zaman kəsiyində Prezident İlham Əliyev "qara qızıl"ın heç də tükənməz olmadığını sərəfcasına dəyərləndirərək, respublikamızda informasiya cəmiyyətinin formalaşdırılmasını, iqtisadiyyatın şəxənləndirilməsini, qeyri-neft və özəl sektorların kompleks inkişafını, sosialyönümlü bazar iqtisadiyyatının qurulmasını daim diqqətdə saxladı. Soydaşlarımızın sosial müdafiəsi, şəhid ailələri, məcburi köçkünlər, müharibə veteranları, əlillər və bu kateqoriyadan olan digər insanların problemləri maksimum diqqət mərkəzində saxlandı.

Ötən əsrin 90-cı illərində ağır böhrana məruz qalan Azərbaycanı dünyanın zəngin ölkələrindən birinə çevirmək, son 15 il ərzində respublikamızın strateji valyuta ehtiyatını 1,8 milyard dollardan 46 milyard dollara çatdırmaq da Vətən qarşısında əlahiddə xidmətdir. Cəmi 20-25 il əvvəl dərin iqtisadi böhrandan, ipə-sapa yatmayan hiperinflasiyadan qurtulmağa çalışan Azərbaycanın qısa zaman kəsiyində sərhədləri aşaraq qonşu ölkələrə, Şərqi, hətta Qərbi Avropa ölkələrinə sərmayə qoymağa başlaması, doğma Türkiyədə rekord məbləğdə – 10 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihələrdə həlledici söz sahibi olması, ən azı, həsəd aparılacaq realıqdır.

Vaxtilə əhalisinin yarısı yoxsulluq içərisində çapalayan bir məmləkətdə indi daxili investisiyaların xarici sərmayələri üstələməsi, ötən 15 ildə respublika iqtisadiyyatına 250 milyard dollar məbləğində



il ərzində Azərbaycanın ümumi daxili məhsulunu daha 2 dəfə artırmağı, əhalinin həyat səviyyəsini dünyadakı yüksək standartlara yaxınlaşdırmağı qarşıya məqsəd qoymaq, sözün mütəlak mənasında, tarixi xidmət sayılmalıdır. Respublikamızın bütün bölgələrinin eyni səviyyədə inkişafını başlıca prioritetlərdən biri elan etmək və az vaxtda bu sahədə köklü

dəyişikliklərə, o cümlədən, inkişafın ən ucaq yaşayış məntəqələrini belə əhatə etməsinə nail olmaq milli mənafehi hər şeydən üstün tutmağın danılmaz nümunələrindəndir. Planetin ən inkişaf etmiş ölkələrinin məniyyə və iqtisadi böhran mənəşəsində qaldığı, az qala bir-birinə düşmən kəsilməkdə olduğu, bir sıra dövlətlərin vətəndaş müharibəsi odu-alovu içərisində çapaladığı, milyonlarla insanın

ümidsizliyə qapıldığı bir məqamda illərlə davam edən yüksək iqtisadi inkişaf tempini qorumaq, bütün sosial, infrastruktur və investisiya layihələrinin reallaşmasına, bütöcə xərclərinin 100 faiz ırasına nail olmaq da böyük mətləblərdən xəbər verir. Vaxtilə xeyli miqdarda elektrik enerjisi idxal edən Azərbaycan indi planetdə tamamilə nura qarq olan məmləkətlərdən biridir. Əslində, bu işıq seli Prezident İlham Əliyevin

şəxənləndirməsi və digər mühüm istiqamətlərlə bağlı daim alternativ yollar aaraması da siyasətdə və idarəçilikdə kamillik nümunəsi kimi dəyərləndirilməlidir. Hazırda Prezident İlham Əliyevin ən başlıca məqsədlərindən biri Azərbaycanın yerləşdiyi əlverişli geostrateji məkana Aralıq dənizi regionu qədər sanbal getirmək, bütün yolların Azərbaycanda kəsişməsinə nail olmaqdır. Ötən zaman kəsiyi göstərdi ki, haqiqətən, Azərbaycan XXI əsrin nur qarşısına, sülh, əmin-amanlıq, tolerantlıq və xeyir-bərəkət diyarına, dinlər və sivilizasiyalararası dialoqun ortağ məxrəc tapdığı məkana çevrilməkdədir. Son bir neçə ildə dünya və Avropa səviyyəsində ən mötəbər beynəlxalq tədbirlərin və idman yarışlarının ölkəmizdə keçirilməsinin ənənə halını alması, ən hassas ümumbəşəri mövzuların müzakirəsinin respublikamızda təşkil edilən xüsusi diqqət çəkir. Beləliklə, təcridən Azərbaycan bütün dünyanın üz tutduğu arzuolunan və etibarlı məkana çevrilir.

Prezident İlham Əliyev ulu öndərin ədəbiyyatla bağlı ənənələrini də layiqincə davam etdirir. Azərbaycan yazıçıların 11-ci və 12-ci qurultayları, eləcə də, Azərbaycan Yazıçılar Birliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ədəbiyyat" qəzetinin 80 illik, "Azərbaycan" jurnalının 90 illik yubileyləri dövlət səviyyəsində təntənəli şəkildə qeyd olundu. İlk "İstiqlal" ordeni görkəmli şairimiz Bəxtiyar Vahabzadəyə verildi. Bundan başqa, xeyli say-seçmə yazıçı və şairlərimiz, eləcə də, ədəbiyyatşünaslarımız Dövlət Mükafatı, Prezident təqaüdü, mənzil, müxtəlif orden və medallar, "Xalq şairi" və "Xalq yazıçısı" kimi fəxri adlara layiq görüldü. Tanınmış ədiblərimizin, klassiklərin, o cümlədən, Hüseyn Cavid, Almas İldırım, Mikayıl Müşfiq kimi Vətən

madan möhkəmləndirmək, digər səmavi dinlərlə yanaşı, İslamın da saflığını, ülviliyini zirvədə saxlamaq qüdrəti də Prezident İlham Əliyevin xalq və Vətən qarşısında müstəsna xidmətlərindəndir. Vətəni, o cümlədən, ölkəmizin hər bir elini, obasını, oymağını cənnətdə çevirmək üçün səyini əsirgəməyən, xalqın tükənməz məhəbbətini qazanan Prezident İlham Əliyevin ən böyük xoşbəxtliyi həm də ailə üzvlərinin ümummilli məsələlərə, ölkəmizdəki kompleks yenidənqurmağa hərtərəfli dəstək verməsində, sağlam rəqabətə qoşulmasındadır...

Ötən illərin təcrübəsinə nəzər salaraq, Prezident İlham Əliyevin daim kamil insan, yetkin siyasətçi və nüfuzlu dövlət xadimi kimi fərqləndiyinin mahiyyətinə varırıq. Uzun illərdir dövlət başçısının boş vədlərdən, müvəqqəti uduş naminə populizmdən uzaq olmasının canlı şahidləriyik.

Prezident İlham Əliyevin tarix qarşısında misilsiz xidmətlərindən biri də Azərbaycanın bayrağını ucalardan ucalara qaldırması, bu bayrağın bir daha enməyəcəyi məntiqinə birdəfəlik möhürünü vurmaı ilə bağlıdır. Ömrünün müdriklik, tükənməz enerjisinin çağlayan, gurlayan məqamında dünya azərbaycanlılarının lideri rolunun öhdəsindən bacarıqla gəlməyin, cəmi iyirmi yeddi il bundan əvvəl müstəqilliyinə qovuşan Vətəninin, millətlərin başını daim uca etməyin və bayrağını zirvələrə ucaltmağın qədir-qiyəti ölçüyəgəlməzdir. Mənsub olduğun millətin ıcdəngəllən xeyir-udusuna, alqısına layiq görülmək bu dünyada insanın qazana biləcəyi ən böyük mükafatdır.

Azad MÜZƏFFƏRLİ,
Əməkdar jurnalist

Səmimi dostluğa əsaslanan Azərbaycan-Rusiya əməkdaşlığı



Ölkələrinin mənafeləri üçün qarşılıqlı faydalı əlaqələrin qurulmasına böyük önəm verir. Bunun üçün dövlət başçıları tez-tez görüşür, aktual olan problemləri həll edirlər.

Rusiyanın görkəmli şəxslərinin söhbətlərində də Prezident İlham Əliyevin fəaliyyəti yüksək dəyərləndirilir, Prezident Vladimir Putinin dövlətimizin başçısına yüksək rəğbət bəslədiyi diqqətə çatdırılır. Məsələn, Rusiyanın Əməkdar Rəssamı, Rusiya İncəsənət Akademiyasının akademiki Nikas Safronov bu günlərdə mətbuata müsahibəsində cənab İlham Əliyevi Azərbaycanın dünyanın ən yaxşı ölkələri sırasında olması üçün hər şeyi edən böyük siyasət və dövlət xadimi kimi dəyərləndirib. Bildirib

□ **Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də dövlətimizin başçısına telefonla zəng edərək, cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.**

Söhbət zamanı 2018-ci ilin Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olduğu, dövlət başçıların qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmasların bu əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərdiyi qeyd edilib. Prezidentlər, eyni zamanda, 2019-cu ildə də ikitərəfli münasibətlərdə müsbət dinamikanın davam etdiriləcəyinə və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da inkişafda olacağına əminliklərini bildiriblər.

Prezident İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində də bu barədə fikirlərini diqqətə çatdırıb: "Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Prezident Vladimir Vladimiroviç Putinlə 6 dəfə, o cümlədən, mənim Rusiyaya rəsmi səfərim və onun Azərbaycana səfəri,

həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük".

Yeri gəlmişkən, cari il dekabrın 6-da Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfərdə olub. Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik" baletinin tamaşasında Prezident İlham Əliyev liderlərin yanında – Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin yanında əyləşib, Ermənistanın baş naziri Vəzirovun icra edən Nikol Paşinyan isə lap kənarda, mühafizəçilərin yanında oturub. Bəli, bu, bir tərəfdən, dövlətimizin başçısının böyük nüfuzu ilə, digər tərəfdən isə Vladimir Putinlə olan səmimi dostluq münasibətindən irəli gəlir.

Sirr deyil ki, hər iki lider



ki, o, əsl liderdir. Rəssam daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti Azərbaycanın ümum-millî lideri Heydər Əliyevin siyasətini layiqincə davam etdirir: "İlham Əliyev Heydər Əliyevin layiqli davamçısıdır. İlham Heydər oğlunun çox gözəl, peşəkar komandası var. Dünyadakı çətinliklərə baxmayaraq, ölkədə layiqli həyat davam edir. Onun rəhbərliyi dövründə Azərbaycan müasir, gözəl, turistlər və biznesmenlər üçün həyranəverici dərəcədə cəlbedici ölkəyə çevrilib. Bakı hər hansı şəhərlə – Venesiya, London, Parislə rəqabət apara biləcək ən yaxşı şəhərlərdən biridir. Burada təmizlik, mükəmməl infrastruktur, çox gözəl işıqlandırma diqqəti cəlb edir..."

Xatırladaq ki, iki ölkə rəhbəri arasında dostluq münasibətlərinin, o cümlədən iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olmasının məntiqi nəticəsidir ki, hazırda Rusiya Azərbaycanın xarici ticarət dövrüyəsində 3-cü, o cümlədən idxalında 1-ci yerdədir. Bu fakt, eyni zamanda, həm də onu göstərir ki, hər iki ölkə arasında yüksək səviyyədə əməkdaşlıq formalaşmış, siyasi, sosial-iqtisadi münasibətlərdə yeni keyfiyyət mərhələsi başlanıb.

Prezident İlham Əliyev dekabrın 13-də Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən ölkələrimiz arasında olan iqtisadi və siyasi münasibətləri yüksək

qiymətləndirərək deyib: "2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabr ayının əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonunda Azərbaycana səfərləri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik... Mən, həmçinin "Şimal-Cənub dəhlizi"nin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Bu il artıq yaxşı nəticələr görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik".

Son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün 200-ə yaxın siyasi və iqtisadi sənəd imzalanıb, 50-yə yaxın biznes-forum və işgüzar görüşlər təşkil edilib. Bütün bunların sayəsində hazırda Azərbaycan bazarında 760 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan işgüzar Şurası təkcə ötən il 450 milyon dollarlıq 42 birgə layihəyə

dəstək verib. Bununla yanaşı, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfi isə ölkəmizdə müxtəlif sahələrə 4,2 milyard dollardan çox investisiya yatırır.

Azərbaycan-Rusiya iqtisadi əlaqələrində energetika sahəsində əməkdaşlıq da xüsusi yer tutur. "LUKoil"un respublikamızın sözügedən sektoruna 4 milyard dollara yaxın investisiya yatırması bunun bariz ifadəsidir. Yaxın vaxtlarda isə "Rostneft" SOCAR-la "Qoşadaş" neft-qaz yatağı kəşfiyyatı və məmənşiləməsi işinə başlayacaq. Bununla yanaşı, ölkəmiz maşınqayırma və digər sahələrdə də Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirir.

Rusiya respublikamızda istehsal edilən kənd təsərrüfatı məhsullarının da əsas alıcısıdır. Qonşu ölkədə Azərbaycanın keyfiyyətinə görə fərqlənən meyvə və tərəvəzlərə böyük tələbat var. Bu səbəbdən Rusiya bazarına kənd təsərrüfatı məhsullarımızın ixracının dinamikası sürətlə artır. Elə ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının qonşu ölkə bazarlarında satışının 12 faiz artması da bunun əyani sübutudur. Başqa sözlə, bu, yarım milyard dollardan çox məhsulun satılması deməkdir.

V. BAYRAMOV,
"Xalq qəzeti"

SOCAR "Bulla-dəniz" yatağında yeni dəniz özülü inşa etmişdir



□ **Özünlün layihəsi SOCAR-ın "Neftqaz-Elmitədqatlayihə" İnstitutu tərəfindən verilmiş, tikinti işləri "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilmişdir. Özüldə qazılacaq quyularda gündəlik 2,5 milyon kubmetr qaz, 500 ton kondensatın hasil ediləcəyi gözlənilir.**

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, quyuların orta dərinliyi 6300 metr təşkil edəcək ki, bu da yüksək texnologiyalı standartların tətbiqi sayəsində mümkün olacaq. Ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yangından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir.

Dekabrın 24-də "Bulla-dəniz" yatağında SOCAR-ın "Neftqaz-tikinti" Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar

dəniz özülü SOCAR-ın prezidenti Rövnaq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə istismara verilmişdir.

Özül 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş və dənizin 30 metr dərinliyində quraşdırılmışdır. Dəniz səviyyəsindən özünlün döşəməsinədək olan məsafə 12 metrdir.

Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan "ZJ-70DBS"



qurğusu quraşdırılmışdır. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metr dərinlikdə quyular qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

SOCAR-ın prezidenti Rövnaq Abdullayev demişdir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətlərinin nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilmişdir və bu gün Azərbaycanın global brendi kimi ölkəmizə dəyər və gəlir qazandırır.

Bulla-dəniz-12 kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcəkdir. Bu cür yüksək mühəndislik və texnologiyalı tələblərə cavab verən platformaların artıq SOCAR-ın öz imkanları ilə tikilməsi və quraşdırılması bizim üçün qürur mənbəyidir və SOCAR-ın bu gün bütün sahələrdə artıq müasir global şirkət kimi formalaşdığından xəbər verir."

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirmişdir ki, biz Azərbaycan neftçiləri üçün

çox əlamətdar olan bir gündə burada toplanmışıq: "Bu gün möhtərəm prezidentimizin, neftçilərin dostu, uzun müddət bizimlə çiyin-çiyinə çalışan cənab İlham Əliyevin doğum günüdür. Bu əziz gündə Dövlət Neft Şirkəti dənizdə, Bulla Dəniz yatağında yeni və yüksək texnologiya ilə təchiz olunmuş 12-ci özüülü istismara buraxdı. Bu, cənab Prezidentimizin xeyir-duası ilə və bizə olan dəstəyi, inamı ilə reallaşan mühüm layihələrdən biridir. Azərbaycan neftçilərinin məhz bu əlamətdar gündə, ölkə başçımızın ad günündə ona və Azərbaycan xalqına təqdim etdiyi hədiyyədir."

"Bulla-dəniz" yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvanni-dəniz-Xəre Zirə adası yatağından cənub-şərqdə 10 kilometr məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanmışdır. Lakin mürəkkəb geoloji şəraitə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmamışdır. Yatağın neftlik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilmişdir.

Samirə ƏLİYeva,
"Xalq qəzeti"

□ **Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyada Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Berlin şəhərində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ildə Planlar və Perspektivlər" adlı tədbir keçirilib.**

Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniyada azərbaycanlıların birliyi və həmrəyliyə çağırıb. Tədbirdə Bakı Media

Azərbaycanlılar Berlində toplaşdılar

Diasporla İş üzrə Dövlət Komitəsinin verən məlumatda deyilir ki, tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Almaniyada Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək təməli ümum-millî lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının



Həmrəyliyi Günü'nün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənavi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının AFR-dəki səfirliyinə təşəkkürünü bildirib. Y.Musayev Almaniyada Azərbaycanlılarının

Mərkəzinin əməkdaşı Tahir Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son ildən" bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən "Son ildən" filmi tədbirdə nümayiş olunub. Film iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Samirə ƏLİYeva,
"Xalq qəzeti"



Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb



□ **Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.**

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Fondun icraçı direktoru Vüqar Səfərlı çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də həm fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. İl ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırılıb. Fond 2018-ci ildə 33



kütləvi informasiya vasitəsinə maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib. Hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamətə həyata edib. Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib. Ümumilikdə isə 112 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Jurnalistlərin mənzil-mişəğ şəraitinin yaxşılaşdırılması ilə bağlı fond üzərinə

parlamentə malik respublika olub, aparıcı dövlətlərdən də xeyli əvvəl ilk dəfə kişilərlə yanaşı, qadınlara da seçib-seçilmək hüququ verib.

Azərbaycanın sosial-iqtisadi inkişafından danışıq Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldıığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, Avropa İttifaqının, dünya ölkələrinin reallaşdırma bilmədiyi NABUC-CO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirilib. 2020-ci ildə bu kəmərlə tam işə düşəcək, 100 illər ərzində Azərbaycanın maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə veriləndə, bu yol boyunca əsas tərəfdaş ölkələrlə yükdaşıma ilə bağlı sazişlərin imzalanması bu ilə təsadüf edib. Bu il həm də üçüncü

yerə layiq görülmüş bölgə müxbiri Tahir Ağaməmmədov da var.

Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuş "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadiqova yüksək dövlət mükafatını təqdim edib. Qəzetin bir qrup əməkdaşına isə "Əməkdar jurnalist" fəxri adının vəsiqələri və döş nişanları, həmçinin "Tərəqqi" medalları təqdim olunub.

Baş redaktor Bəxtiyar Sadiqov çıxış edərək yüksək mükafatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral xalqımızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib. Səfir qardaş ölkələrimiz arasında münasibətlərin bundan



peykimiz orbitə buraxılıb.

Əli Həsənov deyib ki, yola saldıığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, saytların sayı artıb. Saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Bu da mediamızın təmizlənməsi, mənfəətlərin aradan qalxması işində önəmlidir. Jurnalist adından sui-istifadə edib jurnalistikani hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək.

Sonra qaliblər mükafatlandırılıb. Təltif olunanlar arasında AZƏRTAC-ın birinci

sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin də Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib. Azərbaycanda sağlam jurnalistikanın mövcud olduğunu deyən Ə.Amaşov bu sahədə görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Mətbuat Şurası jurnalistikamızın sağlamlaşdırılması işini bundan sonra da davam etdirəcək.

Tədbir bədi hissə ilə davam edib.

AZƏRTAC



Milli Məclisin nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayətinə səfər edib

□ **Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 26-da bu ölkənin Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi - Urmiya şəhərinə səfər edib.**

Milli Məclisin sədri İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın İran ilə sərhəddən rayonları arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Oqtay Əsədov diqqətə çatdırıb ki, bu gün Azərbaycan ilə İran arasındakı münasibətlər özünün inkişaf mərhələsinə yaşamıqdadır. Dövlət başçılarının siyasi iradəsi nəticəsində bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin intensiv inkişafı hər iki ölkənin sərhəddən regionlarını da əhatə etməlidir. Azərbaycan İranın Qərbi Azərbaycan vilayəti ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bu münasibətləri daha yüksək səviyyəyə çatdırmaq istiqamətində addımlar atmağa hazırdır.

Milli Məclisin sədri bildirib ki, sərhəddən rayonların sənaye və ticarət sahələrində əməkdaşlıq etmələri iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafına böyük təkan vermiş olar.

İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari bildirib ki, rəhbərlik etdiyi region Azərbaycanın sərhəddən rayonları ilə ticarət əlaqələrinə

malikdir. Lakin hər iki ölkənin iqtisadi potensialı bu əlaqələrin daha da intensiv olmasına imkan yaradır.

Rəhbərlik etdiyi regionun İranın iqtisadi cəhətdən inkişaf etmiş vilayəti olduğunu qeyd edən vali kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma və sənayenin digər sahələri üzrə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseyinbəla Mirəlmov, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfə Mirzəyev, Azərbaycanın İranda səfiri Bünyad Hüseynov və İranın Azərbaycan vilayətinin istehsal və sənaye müəssisələri ilə də tanış olublar.

Səfir çərçivəsində nümayəndə heyətimiz İranın Qərbi Azərbaycan vilayətinin istehsal və sənaye müəssisələri ilə də tanış olublar.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Urmiya

“Sabitlik və rifah naminə siyasət” kitabının təqdimatı



□ **Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor İsaخان Vəliyevin “Sabitlik və rifah naminə siyasət” kitabının təqdimatı keçirildi.**

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru Əli Həsənov, rəyçilər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun fəlsəfi siyasət fəlsəfəsi şöbəsinin müdiri, müasir elmlər doktoru, professor Rəna Mirzəzadə, redaktor “Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Bəxtiyar Əzizlidir.

“Təhsil” nəşriyyatında nəşr edilən və 8 fəsildən ibarət (670 səhifəlik) kitab ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunub. Kitabdə əbədi müstəqilliyimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Azərbaycan Prezidentin cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır, sabitlik və rifahə aparan dövlət siyasətinin ölkə başçısı tərəfindən müəyyən edilmiş hədəflərindən bəhs olunur.

Tədbirdə Milli Məclisin komitə sədri, professor Siyavuş Novruzov, Milli Məclisin deputatları, akademik Nizami Cəfərov, akademik Musa Qasımlı, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, professor Elman Nəsirov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadiqov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Tahir Mirkişili, Dilə Cəbrayıllova, Sonu Əliyeva, Üliyyə Ağayeva, Jala Əliyeva, tanınmış elm xadimləri, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədov, pro-



fessor Rəna Mirzəzadə ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edirdilər.

Təqdimat mərasimində açan Hikmət Babaoğlu bu fundamental nəşrin əhəmiyyətindən danışıqda bildirib ki, kitabda güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah ölkə başçısının apardığı siyasət prioritet hədəfləri kimi dəyərləndirilir, dövlətçiliklə siyasi varisliyin təntənəsi konkret faktlarla təhlil olunur.

Sonra çıxış edənlər – akademiklər Nizami Cəfərov, Möhsün Nağısoylu, professorlar Siyavuş Novruzov, İlham Məmmədov, Rəna Mirzəzadə və başqaları qeyd etdilər ki, kitabda xüsusi olaraq vurğulandığı kimi, AXC ideyaları və tarixi varislik prinsipləri üzərində 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan xalqı bununla özünün qədim dövlətçilik ənənələrinə sadıqlığını göstərib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması, respublikamızın beynəlxalq nüfuzunun sürətlə artması, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin yorulmaz və gərgin əməyi sayəsində mümkün olmuşdur. Ulu öndərin respublikamızda uğurla gerçəkləşdirdiyi məqsədyönlü siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli məni şüurunun inkişafı etdirib, azərbaycançılıq məfkurəsi ətrafında xalqın birliyi möhkəmləndirib, milli dövlətçiliyin hüquqi, iqtisadi və siyasi əsaslarını formalaşdırıb.

Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirərək, onları maraqlandıran sualları cavablandırdı.

“Xalq qəzeti”

Ceyms OLDRİC: Azərbaycan dünyada gözəl nə varsa, onun vəhdətini özündə təcəssüm etdirir



□ **Dünən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ingilis ədəbi Ceyms Oldricin anadan olmasının 100 illik yubileyi münasibətilə elmi sessiya keçirildi. Tədbiri “O, Azərbaycanı sevirdi” adlı məruzəsi ilə açan muzeyin direktoru, akademik Rafail Hüseynov, Ceyms Oldric qələminin, yazdığı təfəkkürünün XX əsr Azərbaycan mədəni, siyasi həyatındakı gerçəkliklərin carçısı kimi mühüm rolundan danışdı. Qeyd olundu ki, yazıcının 85 illik yubileyi 2003-cü ildə dünyə də təntənə ilə qeyd olunmuş, tədbirin materialları ayrıca kitab halında nəşr edilmişdir.**

Akademik vurğuladı ki, əsrlər boyu Azərbaycanın tarixi gerçəklikləri, zəngin mədəni, etnoqrafik, coğrafi dəyərlərini dünya ictimaiyyətinə çatdıran yazılarla Qərb səyyahları, ictimai xadimlər olmuşdur. İyirminci yüzilliyin belə məşhur fikir adamlarından biri də mənşəcə avstraliyalı olan ingilis yazıçı və publisisti Ceyms Oldric idi. O hələ yetkinlik yaşlarından doğulub böyüdüüyü ucqar Avstraliyadan ayrılaraq İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi fəaliyyətə başlayır. Sonralar müxtəlif səpkili bədii nəsr əsərlərinin müəllifi kimi tanınacaq Oldricin həyat yolu onu Azərbaycana da gətirir. Bu ölkəyə maraq, xalqımızı öyrənmə və ona bağlılıq hissi yazıçının sonralar dünya şöhrəti qazandıran “Diplomat” romanının yazılmasına səbəb olub. Azərbaycandan, onun zəngin dil

xəzinəsindən, Cənubi Azərbaycanın 1945-1946-cı illərdəki milli azadlıq hərəkatından bəhs edən bu dəyərli əsər çox keçmir ki, bütün dünyaya yayılır və 30-a yaxın xalqın dilinə tərcümə edilir.

R. Hüseynov bildirdi ki, 1949-cu ildə işıq üzü görən “Diplomat” əsəri təkcə bədii əsər deyil, həm də tarixi mənbə rolunu oynayır. Çünki yazıçı əsəri yazarkən canlı şahidi olduğu hadisələri qələmə alıb və əsərdəki bütün qəhrəmanların həyatda prototipləri olub. Təəssüf ki, əsər rus dilindən Azərbaycan dilinə tərcümə olunarkən yazıcının ermənilər haqqında işlətdiyi faktlar, Qarabağla bağlı fikirləri öz əksini tapmayıb. Professor Şahin Xəlilli öz kitabında həmin məqamlara xüsusi diqqət yetirib. Muzeyin direktoru bu əsərin davamı kimi yazıcının 1974-cü ildə “Silahlı

sərsərilər” əsərini çap etdirdiyini vurğulayaraq, tarixi və ədəbiyyatşünas alimlərin birgə iştirakı ilə Oldricin romanlarının akademik nəşrinin hazırlanmasının vacibliyini dilə gətirir.

Məşhur yazıcının dəfələrlə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda olduğunu deyən akademik onun 1953-cü ildə Ümumdünya Sülh Şurasının Qızıl medalına, 1973-cü ildə isə “Xalqlar arasında sülhü möhkəmlətməyə görə” Beynəlxalq Lenin mükafatı laureatı adına layiq görüldüyünü bildirdi.

Elmi sessiyada C. Oldric ədəbi irsinin tədqiqatçısı, filologiya üzrə elmlər doktoru Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” adlı kitabının təqdimatı keçirildi. Ş. Xəlilli kitab haqqında, Oldricin şəxsiyyəti, onunla yazışmaları haqqında məlumat verdi. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, sənətşünas alim, telejurnalist Etibar Babayev, Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Ənvər Əbluc, ADU-nun müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Əliyeva, Şərşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rahimli, həmin İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə və filologiya

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyinə həsr olunan beynəlxalq konfrans



məşğulluğun təmin olunmasına diqqət yetirdiyini qeyd edən Bahar Muradova insanların əmək şəraitinin yaxşılaşdırılması, əmək münasibətlərinin standartlara uyğun olması istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu ilin ölkəmiz üçün əlamətdar olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. O, gündən-günə inkişaf edən ölkəmizdə insan hüquqlarının qorunmasına, sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlar ilə daha sıx münasibətdə olduğunu deyən ombudsman qayğıya ehtiyacı olanların və sosial cəhətdən həssas qrupların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Uşaq Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrsiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ölkəmizdə sosial müdafiə sisteminin inkişafına yönəlməli tədbirlərdən, dövlətin sosial siyasətindən danışib, nazirliyin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra nazirliyin strukturlarında uzun illər çalışmış işçilər və "sosial elçilər" təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültüvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin nazirliyin 100 illiyi ilə əlaqədar birgə keçirdiyi "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrində bərdə məlumat verib. O bildirib ki, müsabiqəyə təqdim olunan 44 yazıdan 11-i ekspertlər tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görüldü. Bir nəfər birinci, iki nəfər ikinci, üç nəfər üçüncü yeri tutub.

Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim olunub. Beş nəfər isə təşəkkürnamə və həvəsləndirici mükafatla təltif edilib.

Konfrans öz işini "Sosial müdafiə sistemi və onun əsas prioritetləri" və "Əmək bazarı, məşğulluq və əmək münasibətləri" mövzularında sessiyalarla davam etdirib.

Hər iki sessiyada məruzələr dinlənib və mövzulara uyğun müzakirələr aparılıb.

Bəhriz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs olunub.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyənənib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib. İfşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələr aradan qaldırılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

şafının güclü sosial siyasətlə təminləndiyini bildirib. Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildiren nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını deyib. Əlavə edib ki, bu il əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir iş tapmaq kimi "İşçinin dostu" proqramına başlanılacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötürüb.

S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən də bəhs edib.

Vurğulanıb ki, bu gün nazirlik 100 illik yubileyini Prezident İlham Əliyevin təkmil sosial islahatlar proqramını işgüzar ruhunda, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan müdaxirə, şəffaf, ədalətli və çevik sistemlərin qurulmasına doğru mühüm addımlarla qeyd edir. Ölkə başçısının sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətlə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri adla və "Tərəqqi" medalı ilə təltif edilməsi də Prezident İlham Əliyevin bu sahədə çalışan insanların əməyinə yüksək dəyər verdiyini göstərir.

Konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bir əsr əvvəl fəaliyyətə başlayan nazirliyin şəfəfiyyətini və öz vəzifə və məsuliyyətlərini layiqincə yerinə yetirdiyini deyib. O, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışib. Nazirliyin əmək resursları və səmərəli

amili təşkil etdiyini, ümum-millilərin Azərbaycanı sosial dövlət ideyasını uğurla reallaşdırdığını vurğulayıb. Baş nazirin müavini son 15 ildə Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə dinamik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib. Baş nazirin müavini sosial rifahın yaxşılaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərkən deyib ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biridir. Bu mənada ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan, eyni zamanda, bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.

Nazir Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bugünkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-1980-ci illərdə müdrik siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb. Nazir ulu öndərin müdrik siyasi kursunun, Azərbaycanın etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inki-

şafının güclü sosial siyasətlə təminləndiyini bildirib. Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildiren nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını deyib. Əlavə edib ki, bu il əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir iş tapmaq kimi "İşçinin dostu" proqramına başlanılacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötürüb.

S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən də bəhs edib.

Vurğulanıb ki, bu gün nazirlik 100 illik yubileyini Prezident İlham Əliyevin təkmil sosial islahatlar proqramını işgüzar ruhunda, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan müdaxirə, şəffaf, ədalətli və çevik sistemlərin qurulmasına doğru mühüm addımlarla qeyd edir. Ölkə başçısının sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətlə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri adla və "Tərəqqi" medalı ilə təltif edilməsi də Prezident İlham Əliyevin bu sahədə çalışan insanların əməyinə yüksək dəyər verdiyini göstərir.

Konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bir əsr əvvəl fəaliyyətə başlayan nazirliyin şəfəfiyyətini və öz vəzifə və məsuliyyətlərini layiqincə yerinə yetirdiyini deyib. O, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışib. Nazirliyin əmək resursları və səmərəli

Nazirliyində söbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, hələ əldə edə bilmədiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqəüddə olduğu dövrə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm qaydada xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayilovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifərlə yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səs yazmalar və iş üzrə əhəmiyyətli kəşf edən digər çoxsaylı materiallar aşkarlanıb. Zakir İsmayilov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs olunub.



Cocuq Mərcanlıda bayram ovqatı:

Qəsəbədə keçirilən tədbir sakinlərə xoş anlar yaşadıb

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, “Təmiz Ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cocuq Mərcanlıda bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Horadiz şəhərində "Aprel Şəhidlərinə xatirə" abidəsinə ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlıya gələn qonaqlar orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, "Qayıdış" parkı, məscidlə tanış olublar. Məktəbə kitablar hədiyyə edilib.

Klub-icma mərkəzində keçirilən bayram tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa prosesi barədə məlumat verib. Qeyd edilib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmənin tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olub.

Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb

binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, "Qayıdış" parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşığıl mənzillərində yeni həyata başlayıblar. Kənddə sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Nəzakət Qəhrəmanova Cocuq Mərcanlıya qayıdışın mühüm hadisə olduğunu bildirib. O deyib ki, cocuq mərcanlıların 24 illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıtmaları qəhrəmanlıq salnaməsidir, torpağa bağlılığın parlaq nümunəsidir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100



illiyinin qeyd edildiyini vurğulayan S.Qəhrəmanova xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi üçün göstərdiyi fədakarlıqdan, müstəqilliyin qorunmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışdı. Komitə sədrinin müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda ən inkişaf etmiş və qüdrətli ölkəyə çevrildiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva kənd sakinlərini uzun illərdən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə bir daha təbrik edib. Cocuq Mərcanlıda gördüklərindən - dövlətimiz tərəfindən yaradılan şəraitdən, həyata keçirilən layihələrdən və cocuq mərcanlıların öz doğma kəndlərində firavan həyatından məmnunluğunu ifadə edərək, bunu vətənpərvərlik, fədakarlıq nümunəsi adlandırdı.

Diləmə Seyidzadə qeyd edib ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bütün qaçqın düşərgələrində olub, məcburi köçkünlərin çətin şəraitini gözləri ilə görüb. "Biz qadınlar Cocuq Mərcanlıda yaradılan gözəl şəraite görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Burada arıqlıqla, əkinçiliklə məşğul olursunuz, sakit yaşayırınsınız. Dövlətimizin başçısı hər bir azərbaycanlının qayğısına qalır, hamının firavan yaşamasına çalışır", - deyər Diləmə Seyidzadə vurğulayıb.

Tədbirdə çıxış edən sakinlər Prezident İlham Əliyevə sosial problemlərinin həllinə göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.

Cocuq Mərcanlıda yaşayan ailələrə və uşaqlara bayram sovqatları verilib. Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə təqdim olunan bədii proqram hamıda xoş ovqat yaradıb.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib

“UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin 2018-ci il 29 avqust tarixli 445 nömrəli sərəncamına uyğun olaraq, yeni tərkibi təsdiq edilməsi Milli Komissiyanın görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədov Azərbaycan-UNESCO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Elmar Məmmədov 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bir sıra mühüm nailiyyətlərin qazanıldığını və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfəri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək 2018-ci il ərzində UNESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verib. E.Sultanov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan "Bakı Prosesi"nin 2018-ci ildə 10 ilinin tamam olduğunu, dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq "Bakı Prosesi"nin 10 illiyinin milli və beynəlxalq səviyyədə qeyd edildiyini və UNESCO ilə birgə tədbirlərin keçirildiyini bildirib. O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini, o cümlədən Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında və Almaniya qeyd olunduğunu diqqətə çatdırıb. Baş katib, həmçinin Azərbaycan muğamının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkilatın baş qərargahında, İtaliyada, Türkiyədə və Almaniya muğam mərkəzlərinin təşkilatı olduğu qeyd edib.

Bildirilib ki, 2018-ci ildə ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Hökumətlərarası Komitənin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyasında "Çövken - ənənəvi Qarabağ altüstü oyunu" faylı ilə bağlı milli hesabat qəbul olunub. Bundan başqa, "Yalı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qorunmaları" adlı nominasiya Təcili Qrupun Rəhbəri Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə "Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Reprezentativ Siyahısına daxil edilib.

E.Sultanov 2019-cu ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, təşkilatın baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini bildirib və qarşıda duran digər məsələlər barədə ətraflı məlumat verib.

Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə mütakərrim və fikir mübadiləsi formasında davam edib.

Ekspert: Prezident İlham Əliyev Rusiya cəmiyyətinin Azərbaycan haqqında təsəvvürlərini daha da dolğunlaşdırdı

❑ **Müasir Azərbaycan dövləti və onun siyasətinin müxtəlif aspektləri Rusiya auditoriyası üçün həmişə maraqlı olub. Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

Onun sözlərinə görə, bu maraqlı daim artan dinamika üzrə inkişaf edib: "Bu mənada çoxmiylonlu Rusiya teleauditoriyasının Azərbaycan Prezidentindən eşidənlərinin maraqlı və gözənlənildiyinə şübhə yoxdur. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət kursu əsasında əldə etdiyi böyük nəticələri və qarşıda dayanan mühüm iqtisadi, siyasi vəzifələri Rusiya ictimaiyyətinə və elitəsinə çatdırmaq üçün imkanlardan maksimum istifadə edə bildi. Dövlət başçısının Rusiya televiziyaşına geniş müsahibəsi ölkəmizin realıqlarının olduğu kimi təqdim edilməsi baxımından çox əhəmiyyətlidir. Rusiya tamaşaçılarına Azərbaycanla bağlı sistemli və məntiqli bir konsepsiya təqdim olundu. Rusiya cəmiyyəti Azərbaycanın bu günü və sabahkı yolu barədə malik olduğu təsəvvürlərini daha da təkmilləşdirdi".

Ekspert əlavə edib ki, Rusiyanın Azərbaycan bədənə sonrakı dövlət və ictimai səviyyədə münasibətinin dərinləşməsinə bu bilgilərin böyük təsiri olacaqlar. "Azərbaycan Prezidenti suallara cavab olaraq hər məsələyə öz məqamında toxunmaqla Rusiya



cəmiyyətində hər kəsə istədiyini çatdırmaq və hər kəsə baş qaldıran sualları cavablandırmaq vəzifəsini çox peşəkarcılıqla yerinə yetirir. Fikirimcə, İlham Əliyevin müsahibəsinə diqqətlə izləyən hər bir Azərbaycan təəssübkeşi bundan sonra Rusiyada Azərbaycan bədxah münasibət göstərənlər olacaqsın, onları zərərsizləşdirmək üçün kifayət qədər əks-argumentlərlə silahlandırıldı".

A. Quliyev bildirib ki, Prezidentin səsləndirdiyi fakt və izahlar Rusiya auditoriyasında Azərbaycanın dostlarını daha da gücləndirmək, bədxahların isə mövqeyini daha da zəiflətmək gücündədir: "Bu istiqamətdə Prezidentin çıxışının

hələ daha böyük təsirlərinin şahidi olacağıq. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti, regional siyasətimiz, Ermənistanın dürrüst yola qayıtmayaçağı təqdirdə onun özünü və bütün regionu gözəylən yeni fəlakətlər, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilmək üçün planlaşdırıldığı yeni işlər, islahatların 2019-cu ildə verəcəyi yeni nəticələr, mehriban dost və etibarlı qonşu kimi Rusiya ilə münasibətlərinin davam etdiriləcəyi barədə dəqiq fikirləri ilə ölkələrimizdə ictimai-siyasi düşüncələr üçün əvəzsiz materiallar verdi. Rusiya ictimaiyyəti üçün çox maraqlı bir fakt oldu ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yeniliklərin real olduğu barədə Rusiyanın dövlət xadimləri ilə Azərbaycan Prezidentinin fikirləri tam üst-üstə düşür".

Baş redaktor vurğulayıb ki, narahat regionda daxili risk mənbələrinin kökünü, demək olar, kəsildiyinə bir daha əmin olan rus turistlər üçün Azərbaycanın bundan sonra daha cəlbədidir olacağına xüsusi sübut etməyə ehtiyac qalmır: "Rusiya cəmiyyəti indi RF-Azərbaycan münasibətlərinin dərinləşməsinin dönməz xarakter aldığına bir daha əmin oldu və Rusiya-Azərbaycan tandeminin bütün regionumuzun rahat və davamlı inkişafı üçün həlledici

olduğuna bir daha inandırıldı. Rusiya cəmiyyətinə Azərbaycanla bağlı yeni və dəyərli informasiyalar verildi. Rusiya ictimaiyyəti və siyasi dairələr əmin oldular ki, Azərbaycan Avrsiya İqtisadi İttifaqına üzv ölkələrin mütləq əksəriyyəti ilə Ermənistan dan daha sıx münasibətlərdədir, rus analitiklər də məlumat aldılar ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin işində tranzit imkanları ilə fəal iştirak edən yeganə ölkədir. Bu gün Ermənistan da baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq cəhdlərinin çox perspektivsiz olduğu-nu göstərir".

Ekspertin fikrincə, Rusiya cəmiyyəti və siyasi elitəsi fərqlənə verməyə bilməz ki, Rusiya-Azərbaycan dostluğu indiki yüksək həddə asanlıqla gəlib çatmayıb: "Bu yolda Azərbaycanı bir sıra avantürəllərə cəlb etmək cəhdləri olub ki, bunlar da məhz Azərbaycan Prezidentinin təmkinli və düşüncəli diplomatiyası ilə iflasa uğradılıb. Ermənistanın taleyinin nədən asılı olması barədə Prezident İlham Əliyevin aydın ifadə etdiyi mətləblərin Rusiyadakı nisbətən açıq fəhəkkürlə düşünə bilən erməni diaspor nümayəndələrinə təsir göstərəcəyini də inamla söyləmək olar".



Azərbaycan Prezidentinin ad günü global KİV-in diqqət mərkəzindədir

❑ **Bu günlərdə dünyanın bir sıra iri informasiya agentlikləri, aparıcı qəzet və jurnalları Azərbaycan Prezidenti İlham Əliyevin ad günü ilə əlaqədar çox sayda xəbər, şərh və reportajlar yayımlayıblar. Bu yazıların məğzini təşkil edən fikir budur ki, Prezident İlham Əliyev dərin zəkali, yüksək mədəniyyətli, xalqını sonsuz bir məhəbbətlə seven dövlət xadimidir. Azərbaycan lideri hər zaman çalışır ki, ölkəsi iqtisadi cəhətdən daha da güclü olsun, vətəndaşları firavan və xoşbəxt yaşasınlar.**

Global kütləvi informasiya vasitələri yazır ki, son illər həqiqətən müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin müdrik liderliyi ilə bütün sahələrdə böyük uğurlar əldə etmişdir. Bu gün regionda elə bir böyük layihə yoxdur ki, rəsmi Bakının razılığı olmadan icra edilsin. Çağdaş Azərbaycan dünya siyasətində xüsusi çəkisi və böyük nüfuzu olan dövlətə çevrilib.

Bu günlərdə Rusiyanın aparıcı "Rossiya 24" telekanalında Azərbaycana həsr olunmuş reportajda da məxsusi qeyd olunur ki, müstəqil Azərbaycan regionun lider dövlətinə çevrilib. Teleaparıcı bildirir ki, hazırda paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. İnsanların həyat tərzləri, dolaşığıqları, təminatları müsbətə doğru çox dəyişib.

TASS informasiya agentliyinin bu il dekabrın 24-də yayımladığı rəsmi xəbərdə qeyd edilir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib, onu ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar iki ölkə arasında əlaqələri yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərdə müsbət dinamika davamlı olacaq və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.

Qardaş Türkiyənin "Anadolu" agentliyi də Türkiyə Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulaması barədə xəbər yayımlayıb. Azərbaycan Prezidentinə telefonla zəng edənlərdən biri də Belarus Prezidenti Aleksandr Lukaşenko olub. Bu barədə ölkənin rəsmi informasiya agentliyi – BelTA məlumat verləşdirib. Belarusun dövlət başçısı Prezident İlham Əliyevə müraciətlə



qeyd edib ki, "qardaş Azərbaycanı uğurlu və daimi inkişafı Sizin rəhbərliyinizlə həyata keçirilən güclü, müstəqil dövlət quruculuğu xətti ilə ayrılmaz sürətdə başlıdır. Dinamik və hərtərəfli əlaqələr, qarşılıqlı anlaşma və ali səviyyədə dialoqun etimada əsaslanması Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhətdir və xalqlarımız arasında dostluq ənənələrini genişləndirir".

Telefon bağlantısı zamanı Aleksandr Lukaşenko əmin olduğunu bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyevin Belarus səfəri zamanı əldə edilmiş razılaşmaların gerçəkləşməsi Minsk ilə Bakı arasında davamlı və çoxşaxəli əməkdaşlığın inkişafına, hər iki ölkənin vətəndaşlarının rifahının yüksəldilməsinə sanballı töhfə verəcəkdir.

Məsaim ABDULLAYEV,
"Xalq qəzeti"



Diasporumuzun ümummilli ideya ətrafında birləşəcək, fəal qüvvə kimi ortaya çıxması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər Birliyi dövründə siyasi realıqlı açıq şəkildə diaspor problemi ilə məşğul olmağa imkan verməmiş, ulu öndər hər vasitə ilə dünya azərbaycanlılarının Vətənə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə etmişdir.

Son illər ölkəmizin diaspor fəaliyyətinə xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər də qoşulmuşlar. Bu, Azərbaycan həqiqətlərinin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün xaricdə təhsil alan tələbələrimiz Azərbaycan diasporunun fəaliyyətinə güclü dəstək verirlər. Diaspor fəaliyyətimizin inkişaf etməsinə və yeni texnologiyalardan yararlanmasına dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin xidmətləri danılmazdır. Bu gənclərin böyük bir qismi dövlətin xətti ilə xarici ölkələrə təhsil almağa gedən tələbələrdir.

Məlumdur ki, onlar təhsil aldıqları ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə sıx ünsiyyət qurur və onlarla əlaqəli şəkildə fəaliyyət göstərirlər. Tələbələrimiz istər Azərbaycan həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılması, istər Dağlıq Qarabağ problemi barədə obyektiv rəyin formalaşdırılması, həm də zəngin tarixi-mədəni irsimizin təbliği olunmasına fəal iştirak edirlər. Azərbaycan dövləti öz növbəsində xaricdə təhsil alan tələbələrə, onların uğurlu fəaliyyətinə xüsusi diqqət yetirir, gənclərin fəaliyyətini stimullaşdıraraq addımlar atır.

Müvafiq dövlət strukturları xaricdə təhsil alan tələbələrə əlaqələrin yaradılması və işğıvar münasibətlərin qurulmasına xüsusi önəm verir. Bu sahədə Diasporla iş üzrə Dövlət Komitəsinin (DİDK) fəaliyyətini məxsusi qeyd etmək lazımdır. Azərbaycanlı gənclər təhsil aldıqları dövlətlərdə müxtəlif şəkildə dəstək və birliqlər yaradır, digər soydaşlarımızı da buraya cəlb etməklə, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, təşkilatlanması işinə yardım göstərən komitə tərəfindən gənclərin bu yöndə fəaliyyəti dəstəklənir. Onların təşkilatlanması üçün hər cür yardım göstərilir. Xaricdə təhsil alan tələbələr dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaqlarının vacibliyini əsas tutan dövlətimiz artıq diasporumuzun fəaliyyətinin daha da güclənməsi məqsədilə bir sıra vacib məsələləri həll edib.

Azərbaycan diasporunun fəaliyyətində tələbə gənclərin rolu artır

❑ **Bu günün realıqları diaspor və lobbicilik quruculuğu sahəsində təxəssüsə nail olan addımlar atılmasını mühüm vəzifə kimi qarşıya qoyur. Ölkələr və xalqlar arasında gedən sürətli integrasiya prosesləri, beynəlxalq siyasətdə diaspor və lobbicilik təşkilatlarının rolunun artması ölkəmizin də bu prosesə qoşulmasını prioritet məsələyə çevirmişdir. Demək olar ki, Azərbaycan diasporunun yayılma arealı gündən-günə daha da genişlənməkdədir.**

Dövlət başçısı bu və ya digər ölkəyə səfər edərkən təkə həmin ölkənin dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda, oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri, həmçinin tələbə gənclərlə görüşür, onları dinləyir, problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımı tapşırıqlar verir. Təsədufi deyil ki, bu gün dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edirlər. Bunun əsas səbəblərindən biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara, o cümlədən gənclərə çox böyük diqqət yetirir, onların problemlərinin həllinə kömək göstərir.

Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, Azərbaycan dövləti tərəfindən dəstəyin verilməsi, bu dəstək hesabına yeni diaspor təşkilatlarının, dərəcələrinin yaradılması və gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətlənib. Bir çox xarici ölkələrdə Azərbaycan gənclər təşkilatları yaradılıb. Məsələn, Riqada belə bir cəmiyyət xeyli vaxtdır ki, fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi Azərbaycan gənclərinin Latviya cəmiyyətinə integrasiyasına nail olmaqla və yerli xalqı milli mədəniyyətimiz, tariximiz və adət-ənənələrimiz ilə tanış etməkdir. Bununla yanaşı, bu il Benilüks azərbaycanlı gənclərinin Koordinasiya Şurası yaradılıb ki, burada da əsas məqsəd dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq, Qarabağ probleminə dair Avropada obyektiv rəy formalaşdırmaq və beynəlxalq təşkilatların diqqətinə Azərbaycan ərazilərini işğal edilməsi faktına yönəltmək olmuşdur.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) on ildən çoxdur fəaliyyət göstərir. Ötən müddət ərzində bu təşkilat Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, milli mədəniyyətimizin təbliği ilə bağlı bir sıra önəmli layihələrə imza atmışdır. Gənclərimizin təşkilatlanması Amerika qitəsində də aparılıb. Belə ki, Kaliforniya Amerika Azərbaycanlıları Şurasında ABŞ-in qanunverici orqanları ilə əlaqələrin möhkəmləndirilməsi, həmçinin Azərbaycanın regionda rolu və mövcud iqtisadi potensialı dəfələrlə müzakirə edilib. Bununla yanaşı, Kanadanın Toronto şəhərində Ontario və Kvebek vilayətlərində 8 icma fəaliyyət göstərir.

Avropa Azərbaycanlıları Konqresinin qəbul edilmiş fəaliyyət proqramında gənclərin diaspor quruculuğu işində

iştirakının keyfiyyətə daha yüksək səviyyədə təmin olunması məsələsinə xüsusi diqqət yetirilib. Belə ki, sənəddə Avropada təhsil alan azərbaycanlı gənclərin forumunun təşkilatı, Avropadakı Azərbaycanlı Gənclərin Koordinasiya Şurasının yaradılması, onların digər türkildli dövlətlərin gənclər təşkilatları ilə əlaqələrinin inkişafına dair bir sıra müddəalar öz əksini tapıb.

Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi istiqamətində işlər həm DİDK, həm də xaricdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən uğurla aparılıb. Bir sıra gənclər təşkilatlarının əsası qoyularaq, Azərbaycanın diaspor ordusuna cəlb ediliblər.

Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbəri Leyla xanım Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) yaradılması gənclərin təşkilatlanmasında mühüm rol oynadı. Bu təşkilat Rusiyadakı gənclərimizin diaspor işinə cəlb edərək onları Azərbaycan naminə ümumi fəaliyyətə qoşub. Təşkilatın Azərbaycan təbliği istiqamətində fəaliyyəti olduqca genişdir. Bununla yanaşı, gənclərin dövlətçilik, milli vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə, "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin müraciəti əsasında "Ümummillil lider Heydər Əliyevin irsini öyrənmək" adlı layihə çərçivəsində DİDK-də "Ümummillil lider Heydər Əliyevin rəhbərliyi altında xaricdə diasporun yaradılması" və "DİDK ilə eyni tanışlıq" mövzularında Azərbaycanın nüfuzlu universitetlərində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib. Görüşdə diaspor quruculuğu siyasətinin mahiyyəti və məqsədləri, bu sahədə qarşıda duran vəzifələr, xaricdəki diaspor təşkilatları ilə əlaqələrin qurulması barədə iştirakçılara ətraflı məlumat verilib, müvafiq ədəbiyyatlar təqdim edilib.

Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələr təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasını qarşıya məqsəd qoyan Azərbaycan-Koreya Tələbə Təşkilatı yaradılıb. Təşkilata rəsmi olaraq Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən "Buta" adı verilib. Təşkilatın əsas məqsədi Azərbaycan mədəniyyətini, mətbəxinə, tarixinə, işğal edilmiş torpaqları ilə bağlı həqiqətləri Koreya

ictimaiyyətinə çatdırmaqdır.

Koreyada fəaliyyət göstərən "Buta" Gənclər Birliyinin təşəbbüsü ilə bu ölkənin Xarici Diller Universitetində "Buta" Azərbaycan mədəniyyət dərniyi təsis edilib. Dərnək universitet tələbələrinə Azərbaycanla bağlı məlumatlar çatdırmaqla yanaşı, Azərbaycan dili kursları da təşkil edərək, koreyalı tələbələrə Azərbaycan dilini də tədris edir.

Almaniya Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi təsis edilib. Birliyin məqsədi Almaniya yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirməkdir. Həzrəda Almaniyanın bir neçə şəhərində birliyin bölmələri fəaliyyət göstərir.

Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Gənclərinin I Konqresinin keçirilməsi də əlamətdar hadisə idi. Konqresdə Vətənə əlaqələrin qurulması, gənclərin birgə fəaliyyəti, Avropadakı azərbaycanlı gənclərin diaspor işinə cəlb edilməsi və bir sıra məsələlər müzakirə olub. Həmçinin bir neçə mühüm sənəd də qəbul edilib. Belə ki, Konqres tərəfindən qətnəmə, Prezident İlham Əliyevə müraciət, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçalarına müraciət qəbul edilib. Bundan başqa, dünyadakı azərbaycanlı gəncləri azərbaycanlılıq ideyası ətrafında birləşdirmək, diaspor fəaliyyətinə cəlb etmək məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılmasına qərar verilib. Qeyd edək ki, 2012-ci il mart ayının 12-də Bakıda keçirilən qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyi təsis edilib.

2010-cu il aprelin 12-də isə Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan Azərbaycanlı Gənclərin I Forumu keçirilib. Forumda Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Həmrəyliyi Günlü kimi qeyd olunması ilə bağlı qərar qəbul edib.

Böyük Britaniyanın Liverpul şəhərində tələbələr təbliği ilə Liverpul Azərbaycan Cəmiyyəti (LAC) fəaliyyətə başlayıb. DİDK tərəfindən dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edən gənclər təşkilatlarının fəaliyyətinə dəstək verilir. "Qurultay hesabət" kitabında göstərilir ki, ötən müddət ərzində xaricdə yaşayan azərbaycanlı gənclərlə iş sahəsində, onların diaspor fəaliyyətinə cəlb edilmələri, təşkilatlanmaları istiqamətində uğurlu layihələr həyata keçirilib.

Hazırda xaricdə təhsil alan gənclərin təşkilatlanma prosesi davam etməkdədir. İnandırıcı ki, yaxın gələcəkdə azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrdəki diaspor təşkilatlarımızla daha sıx əlaqə quraçaq və ölkəmiz haqqında həqiqətlərin dünyada təbliğində yaxından iştirak edəcəklər.

Əfqan ABDULLAYEV,
Azərbaycan Dillər Universitetinin prorektoru, professor



Azərbaycan İnternet Forumu tərəfindən hər il ənənəvi olaraq keçirilən "Milli Net" müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, "AzerTelecom" şirkətinin baş sponsorluğu ilə keçirilən müsabiqənin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Oktyabr ayında start verilmiş "Milli Net 2018" müsabiqəsinə 19 nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalarla uyğun olan 300 rəsdən (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvərmə iştirakı edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs nominant sta-

tusu alıb, ikinci səsvərmə prosesində qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib.

Tədbirdə çıxış edən "AzerTelecom" şirkətinin satış və tərəfdaşların idarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, "Milli Net" müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanla uğurlu milli internet resurslarının aşkarlanması və ictimaiyyətə tanınması, eləcə də internetdə əna dilimizin təbliğinin genişləndirilməsinə mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də "AzerTelecom" şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın "Milli Net" in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. Təqdimat mərasimində çıxış edən digər şəxslər də tədbirin əhəmiyyətini vurğulayaraq, layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.

"AzerTelecom" Azərbaycanın dinamik inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. "AzerTelecom" ölkənin əsas region və şəhərlərini əhatə edən şəxəllənmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Şirkət internetin top-dan satışı, ayrılmsı kanal xidməti, mobil şəbəkələrdə nəqlətmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, Data mərkəz xidmətləri, SIP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.

Görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş rəsm sərgisi



ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçıları layihə ilə bağlı videoçarxı izləyiblər.

Rəssamlar İttifaqının katibi, professor Ağaalı İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və "Ədibin evi"nin nümayəndəsi Elnur İmanbəyli çıxışlarında qeyd ediblər ki, Mir Cəlal Paşayevin yetmiş illik həyatının tam yarım əsrini bədii, elmi və pedaqoji yaradıcılığa həsr etməsi bu ömrü ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biri olub. Natiqlər yazıçının əsərlərinin oxucuda sağlam duyğuları, xoş arzu-ümidlər oyatdığını diqqətə çatdırıblar.

Çıxış edənlər, həmçinin Mir Cəlal Paşayevin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan elminə, ədəbiyyatına və ziyalı-

sına verilən yüksək dəyər kimi qiymətləndirərək, onun yazdığı əsərlərin hər dövr üçün aktualıq kəsb etdiyini və sevilərək oxunduğunu bildiriblər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edərək vurğulayıb ki, bu gün mənalı həyatını Azərbaycan xalqının maariflənməsinə, elmimizin və ədəbiyyatımızın inkişafına sərf etmiş bu ensiklopedik biliyə malik insanın təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, ümumbəşəri ideyaları heyranlıqla qarşılanır və əsl örnek kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur.

Sonda professor Mir Cəlal Paşayevin anadan olmasının 110 ilyinə həsr edilən Binəqədi məktəblilərinin əl işlərindən ibarət sərginin iştirakçılarına hədiyyələr təqdim edilib.

Sonda sərgidə nümayiş olunan rəsm əsərlərindən biri ədibin ev muzeyinə bağışlanıb.

"Xalq qəzeti"

Suraxanıda uşaqlar üçün bayram şənliyi



□ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Suraxanıda silsilə tədbirlər keçirilir. Rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində "dəyirmi masa"lar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

Növbəti belə bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni Günəşlinin "D" yaşayış sahəsində yerləşən 2 nömrəli Uşaq evində təşkil olunub. Xüsusi tərtibatla bəzədilən və bayram əhval-ruhiyyəsi yaşanan Uşaq evinin balaca sakinlərini salamlayan başçı İlqar Abbasov qarşıdan

gələn əlamətdar bayramlar münasibətilə onları təbrik edib. İlqar Abbasov çıxışında ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı söhbət açıb. Başçı Mehriban xanım Əliyevanın,

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı Uşaq evində olmalarını, körpələrin gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə dərindən maraqlanmalarını, eləcə də dəstək göstərdiklərini xüsusi vurğulayıb.

Uşaq evinin müdiri Sevdə Hacıyeva balacalara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə onlar arasında müxtəlif yarışlar təşkil olunub və rayon icra hakimiyyəti başçısının bayram hədiyyələri paylanılıb.

Sonda rayonun Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivlərinin uşaqlar üçün hazırladıqları bayram konserti, Şaxta baba və Qar qızın maraqlı söhbətləri fidan balalarda böyük sevinc hissi yaşadıb.

"Xalq qəzeti"

Ağdamın daha iki kəndinin içməli su problemi həll edildi

□ Ağdam rayonunun cəbhə bölgəsində yerləşən 2 kəndinin içməli su problemi həll edildi.

"Azersu" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Ağdam rayonunda icra olunan içməli su təchizatı layihəsi yekunlaşıb. Layihə çərçivəsində rayonun Hacıturalı və Ballar kəndlərində yeni içməli su təchizatı infrastrukturunu yaradılıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Ağdam rayonunun Ballar kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vəqif Həsənov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda içməli su ilə təminat həmişə aktual olub.



Əsas su mənbələrinin işğal altındakı olması səbəbindən rayonun su ilə təminatında çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub. "Azersu" ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev kənd yaşayış məntəqələrinin içməli su ilə təminatı xüsusi vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə

həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 2018-ci ildə 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq. Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını keyfiyyətsiz quyu suları və uzaq məsafələrdən daşınan artesian suları ilə ödəyirdilər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə

minnətdarlıqlarını bildiriblər.

Ağdam rayonunun Hacıturalı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təminat etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametri borularla 9,4 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb, kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldıqından əhəliyədən ödəniş tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 9 aprel tarixli sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Ermənistan ordusu bölmələrinin Ağdam rayonu ərazisində qəbiristanlığı atəşə tutması nəticəsində mülki şəxs xəsarət alıb



□ Dekabrın 26-da günün ikinci yarısında Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun MİRƏŞLİ kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakinini, 1945-ci il təvəllüdü Allahverdiyeva Dilşad Allah-

verdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan

D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 11 lot üzrə keçirilir.
Lot-1. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təşkilinin satın alınması.
Lot-2. Beynəlxalq Caz Festivalının təşkilinin satın alınması.
Lot-3. Xalq və milli bayramların təşkilinin satın alınması.
Lot-4. Mədəniyyət günləri və tədbirlərin təşkilinin satın alınması.
Lot-5. Teatr və konsert müəssisələrində turniketlərin quraşdırılması işlərinin satın alınması.
Lot-6. Görkəmli incəsənət xadimlərinin yubiley tədbirlərinin, yaradıcılıq və anım gecələrinin təşkilinin satın alınması.
Lot-7. Rostropoviç X Beynəlxalq Musiqi Festivalının təşkilinin satın alınması.
Lot-8. "Gələrsən-görərsən" Şəki Beynəlxalq Uşaq Teatr Festivalının təşkilinin satın alınması.
Lot-9. İnformasiya daşıyıcı tumbalara xidmət işlərinin təşkilinin satın alınması.
Lot-10. Reklam, çap və digər informasiya daşıyıcı məhsullarının hazırlanması işlərinin satın alınması.
Lot-11. Alüminium Beynəlxalq Müasir İncəsənət biennalesinin təşkilinin satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini imzalanmış, möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Telefon- +994124939385
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi, III mərtəbə
VÖEN- 1700015381
H/H- AZ78CTRE00000000000002178501
Bank rekvizitləri:
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/H- AZ41NABZ01360100000000003944

Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müərcəti;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- ənder təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 % -i həmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 12 fevral 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 13 fevral 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

□ "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə etmişdir. Onlardan 95 mini tranzit reyslərin payına düşür.

Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə rekord göstərici olmuşdur. Sütka ərzində rekord say 500 reys təşkil etmişdir.

Həmin reyslərlə, ümumilikdə 26 milyon sərnişin daşınmışdır. 6 min aviareys ən iri "Airbus A380" sərnişin laynerləri vasitəsilə yerinə yetirilmişdir.

Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınının

xeyli artırmağa imkan vermişdir.

AZAL-ın prezidenti Cahanqir Əsgərov bu barədə demişdir: "Rekord göstəricilərə nail olmaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır və daha çox aviasektor tranzit dəhlizi kimi ölkəmizi seçir. Yüksək keyfiyyət, davamlılıq və təhlükəsizlik 2018-ci ildə davamlı inkişafımızın əsas tərkib hissəsi olmuşdur"

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı



Bakıda 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan vermişdir. Bakının namizədliyi Bangkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya

və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.

"Xalq qəzeti"

BİLDİRİŞ

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatların satın alınması məqsədilə 2018-ci il dekabrın 17-də keçirilmiş təkliflər sorğusunun yekun protokoluna uyğun olaraq "Medeks" MMC qalib elan edilib və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

2019-cu ildə ofis mebel dəstlərinin satın alınması ilə əlaqədar

KOTIROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 2019-cu il yanvarın 10-dək Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində (Gəncə şəhəri, inzibati bina, 517-ci otaq) qəbul edilir. Telefon – (02225) 3-92-22.

BİLDİRİŞ

"İnnovativ Tədris Mənbələri "(İTM) QSC səhmdarlarının 2018-ci il dekabrın 17-də keçirilmiş ümumi yığıncağında "İnnovativ Tədris Mənbələri "(İTM) QSC-nin MMC-yə çevrilməsi qərara alınmışdır. (VÖEN -1701163531).

Abşeron Suvarma Sistemləri İdarəsi

2019-cu ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün mal-materialların və maşın-mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot - 1. Qapalı şəbəkələrin, təzyiqli boru xətlərinin, magistral kanalın, mexaniki avadanlıqların əsaslı təmiri üçün mal-materialların və ehtiyat hissələrin satın alınması.

Lot - 2. Mexaniki və elektrik avadanlıqlarının, təzyiqli boru xətlərinin, beton kanalların, hidrotexniki qurğuların, nasos stansiyası binalarının, istismar yollarının cari təmiri üçün mal-materialların və avadanlıqların satın alınması.

Lot-3. Mexanizmlərin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Abşeron Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- Ələsgərov

Heydər Sədaqət oğlundan, ünvan- Abşeron rayonu, Goradil kəndi, telefon- 340-62-06) ala bilərlər.

Təşkilat: Abşeron Suvarma Sistemləri İdarəsi

YXO
H/h- AZ 61 CTRE
00000000000002356802
Təsnifat kodu-142340
Fond-7
VÖEN- 3100098061
DXA
Kod- 210005
VÖEN - 1401555071
M/h- AZ 41 NABZ
0136010000000003944
SWIFT CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə

olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 yanvar 2019-cu il saat 18.00-a qədər Abşeron Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 yanvar 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Viləşçay Su Anbarı İstismarı İdarəsi

2019-cu ildə hidrotexniki qurğuların cari və əsaslı təmiri üçün mal-materialların, avadanlıqların, maşın-mexanizmlərə ehtiyat hissələrinin və sürtkü yağlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Hidrotexniki qurğuların cari və əsaslı təmiri üçün mal-materialların və avadanlıqların satın alınması.

Lot-2. Maşın- mexanizmlərə ehtiyat hissələrinin və sürtkü yağlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Viləşçay Su Anbarı İstismarı İdarəsindən (Masallı rayonu, Seybətlin kəndi, əlaqələndirici şəxs- Fətullayev Əjdər Almas oğlundan, telefon: 025-21-5-31-87) ala bilərlər.

Təşkilat- Viləşçay Su Anbarı II
VÖEN- 6400132621
Masallı YXO
H/h- AZ44AIB32051019446100201161
VÖEN- 6400037221
Bank- "Kapital Bank"-ın Masallı filialı
Kod -200617
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK -ALLBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yetilirməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 yanvar 2019-cu il saat 18.00-a qədər Viləşçay Su Anbarı İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Şəki “Acı-Nohur” Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

2019-cu ildə istismar sahələrinin cari təmirinə tələb olunan tikinti materiallarının satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. İstismar sahələrinin cari təmirinə tələb olunan tikinti materiallarının satın alınması.

Mal-materialların təchiz olunma müddəti bir ildir.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə imkanları.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 120 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Bağbanlar küçəsi 59 nömrəli ünvandan (əlaqələndirici şəxs- Musayev Etibar oğlundan (telefon: 4-88-90) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Şəki, "Acı-Nohur" Qış Otlaq-

larının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

VÖEN- 3000178451
Adı- Şəki YXO
H/h AZ 03AIB 32051019447000201170
VÖEN- 3000104011
Bank- "Kapital Bank"-ın Şəki filialı
Kod- 200703
VÖEN: 9900003611
M/h: AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK.ALLBAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (teklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-olmaması barədə müvafiq arayışlar;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərərsə, bütün fəaliyyət dövrü üçün);

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 fevral 2019-cu il saat 17.00-a qədər Şəki şəhəri, "Acı-Nohur" QOSTSİl-ya (ünvan- Şəki, Bağbanlar küçəsi 59) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 fevral 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender komissiyası

Füzuli Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Maşın -mexanizmlərin (eks-kovator və buldozerlərin) cari təmiri, nasos, dizel və elektrik mühərriklərinin əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 40 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Füzuli rayonu, Qarabağ kəndi, Füzuli Suvarma Sistemləri İdarəsi, əlaqələndirici şəxs-Adil Quliyevdən,(telefon- 050 351 84 50) ala bilərlər .

Təşkilat- Füzuli SSI
VÖEN- 7500117391
H/h- AZ 98 AIBB
32051019448700201187
Fond -7, təsnifat kodu- 142340
"Kapital Bank"-ASC-nin Füzuli filialı

M/h- AZ 37 NABZ
01350100000000001944
VÖEN-9900003611
Kod - 200877
SWIFT.BIK. AIBBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (teklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş

öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Tenderdə iştirak etmək üçün iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərflərdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Füzuli Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender zərfləri 12 fevral 2019-cu il saat 15.00-da Füzuli Suvarma Sistemləri İdarəsinin binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Xocalı faciəsinin 27-ci ildönümü və "Xocalıya ədalət" Beynəlxalq kampaniyasında gənclərin iştirakı ilə təmasların keçirilməsi.

Lot-2. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalının keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.

Prosedura əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 012 465 64 43 nömrəli telefonla (fəks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs-Rəhimova Günay Rauf qızı).

İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respub-

likası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.
Bank – Dövlət Xəzinədarlıq Agentliyi

Kod – 210005
M/h – AZ-
41NABZ01360100000000003944
VÖEN – 1401555071
SWIFT – CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h – AZ50C-
TRE00000000000002147771
VÖEN – 1500171121
Büdcə səviyyəsinin kodu – 7
Təsnifat kodu – 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında

vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 5 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 13 fevral 2019-cu il saat 18.00-a qədər möhürlənmiş ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 14 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

2019-cu ildə şəhərdə görülmək işlərin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa uyğun aşağıda göstərilən lotlar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər.Iddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Lot-1. Şəhərin küçə, prospekt və yollarının əsaslı təmiri işlərinin satın alınması.

Lot-2. Şəhər ərazisində abadlıq və quruculuq işlərinin satın alınması.

Lot-3 .Mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması.

Lot-4. Elektrik avadanlıqlarının satın alınması.

Lot-5. Avtomobil ehtiyat hissələrinin satın alınması.

Lot-6. Xüsusi iş geyimlərinin satın alınması.

Lot-7. Təsərrüfat və əkin materiallarının satın alınması.

Lot-8. Proqram auditinin keçirilməsi işlərinin satın alınması

İşlərin yerinə yetirilməsi 2019-cu ilin sonunadək nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər lot-1 üçün 150 manat, lot-2 , lot-3 üçün hər birinə 120 manat, lot-4, lot-5 üçün hər birinə 100 manat və lot-6, lot-7 və lot-8

üzün isə hər birinə 60 manat məbləğdə iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilən ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat- Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi
VÖEN- 2300336431
H/h-
AZ58AZRT38060019440017830004
"AZƏR-TÜRK" BANK ASC
Kod - 506883
VÖEN-9900000611
M/h- AZ-
02NABZ01350100000000022944
S.W.I.F.Bik: AZRTAZ22

Ödəniş sənədlərində məqsədlə maliyyələşmə olması göstərilməlidir.

Tenderdə iştirak etmək istəyənlər 18 yanvar 2019-cu il saat 17.00 -dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsinə təsdiq

edən bank sənədi;

- iddiaçının tam adı,hüquqi statusu,qeydiyyat şəhadətnaməsinin surəti (təsdiq olunmuş);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçıların potensial imkanları haqqında məlumat (texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir. Tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar lotlar üzrə tender təkliflərini 25 yanvar 2019-cu il saat 18.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru 28 yanvar 2019-cu il saat 15.00-da Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Gəncə şəhəri, Məzibəti bina 517) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- T.Quliyev, telefon - 022 253 92

